



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 19 (8898) CÜMƏ, 28 yanvar 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Heydər Əliyev Fondundan növbəti töhfə

Prezident İlham Əliyevin konseptual təhsil strategiyası uğurla həyata keçirilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 sayılı tam orta məktəbdə yaradılan şəraitlə tanış oldular.

Ardı 2-ci səh.



Ardı 5-ci səh.

YAP-in yeni programında iqtisadi hədəflər

4-cü sənaye inqilabının perspektivləri

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. 30 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman da YAP-ın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi bir zərurət idi.

Ona görə də Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir təşkilatdır. Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi gücünə çevrilmişdir. Son 18 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar iqtisadi əldə edilmiş milli birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Ardı 5-ci səh.

Azərbaycan hər igidini Qələbə tacı kimi başının üzərinə qaldırır

Ermenistanın işğalçı ordusunun darmadağın edilməsindən bir ildən artıq vaxt keçsə də, onlar hələ də əsassız ambisiyalarının içində boğulurlar. Qalib Azərbaycan isə bütün istiqamətlərdə irəli keçərək nümunə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm qələbədən sonra da vətəndaş rifahının və məmnunluğunun təmin olunmasını dövlət siyasətinin prioritetlərindən biri kimi ciddi qorumaqdadır. Dövlət başçısının sosial-iqtisadi siyasətinin mərkəzində həmişə olduğu kimi, bu gün də vətəndaş rifahının təminatı dayanır. Eyni zamanda sosial sahədə

ildən-ilə geniş miqyas alan islahatların tempi sənəginir, əldə olunan böyük sosial uğurlar gələcək islahatların möhkəm təməlini qurur.

30 illik işğal dövründə və Qələbə günündən üzü bəri islahatlar bütün istiqamətlərdə yüksələn xətlə davam edir. Yalnız bircə rəqəmə diqqət yetirək: ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil verilmişdir. Üzücü 30 illik işğaldan və möhtəşəm qələbədən sonra 3 min şəhid və müharibə əlillərinin ailələrinin mənzillə təmin edilməsi sizə asan gəlməsin. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı kimi nəhəng imperiya da buna bənzər heç addım ata bilməmişdir.

Ardı 4-cü səh.



İlham Əliyevin təşəbbüsü regiona inkişaf və sülh vəd edir

"3+3" coxtərəfli əməkdaşlıq formatının yaradılması yeni reallıqlardan irəli gəlir

Azərbaycanın və bütün regionun müasir tarixinin ən böyük hadisəsi olan İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün tamamilə yeni reallıqlar və perspektivlər formalaşdırıb.

İlk növbədə torpaqlarımızın işğaldan azad olunmasını təmin etməklə, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoymaqla Prezident İlham Əliyev rəsmi Bakının bölgəmizdəki dominant statusunu, habelə global nüfuzunu daha da yüksəltdi. Digər tərəfdən bu müharibənin nəticələrinin bütün qonşu dövlətləri əhatə edən yeni əməkdaşlıq imkanları

na yol açması regionda və beynəlxalq miqyasda qəbul olunan reallıqdır.

Azərbaycan öz maraqlarını uğurla təmin edir

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən "3+3" regional məsləhətləşmələr mexanizminin yaradılması da regionda yeni reallıqlardan irəli gələn əməkdaşlığın həyata keçirilməsinə xidmət edir. Yeni əməkdaşlıq imkanlarının işə salınması isə ilk növbədə regionun təhlükəsizliyi və inkişafı üçün mühüm amillər



den biri hesab olunur. Rəsmi Bakı Vətən müharibəsinin başa çatmasından sonra bu əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib, bununla bağlı bütün real təşəbbüslərə müsbət yanaşılıb.

Ardı 4-cü səh.

Müəllim nüfuzu

Onu necə qoruyaq?

Məndə olan bütün yaxşı cəhətlərə görə ki-tablara borcluyam!

Sovet dövründə rus yazıçısı Maksim Gorkinin bu sözünü həvəslə sitat götürərdik!

İnsan kimi yetişəndən sonra isə "Məndə olan yaxşı cəhətlərə görə müəllimlərimə borcluyam" fikrini də səmimi-qəlbən söyləyərdim!

Həmişə biza təqlin olunardı ki, müəllim ikinci valideyndir!

Doğrudur! Çünki doğma ata-ana daha çox qarnımız və əyin-başımız, eyni zamanda təhsilimiz bərədə düşür.

Müəllimlərimiz isə biza savad, bilik verir, tərbiyələndirir, bəsirət gözümüzü açır, Vətənə layiq övlad olmağın yollarını göstərir!

Əslində kim valideynin və müəllimin dediklərindən nə öyrənir, nə götürür, onu özü və bir də ətrafdakılar görür və bilir!

Valideyn bizi təkcə əzizləyib öpmür! Hərçənd üstümüzdə qəzəblənib, müxtəlif cəzalar da verir!

Müəllim isə bizi əzizləyib oxşamağa borclu deyil! (Hərçənd başımızı sığallayan, məhrabanlıq göstərən, dərdimizə yanar müəllimlərimiz də az olmayıb!)

Amma tədris etdiyi fənni öyrətməyə, səhvlərimizi düzəltməyə can atmalıdırlar.

Ardı 4-cü səh.

Həç vaxt müəllimə (mollaxanalardan başqa) şagirdə fiziki cəza tətbiq etmək hüququ verilməyib!

Amma müəllim də insandır, o da əsəbləşə, təbdən çıxıb bilər!

Mən də bir xeyli müəllim şapalağı yemişəm!

Həmişə də narazı qalmışam, anama şikayət etdiyim vaxtlar da olub!

Həmin dövrdə müəllimlərdən narazı qalmışam, öz aləmində küsmüşəm, hətta etiraz əlaməti olaraq bir neçə gün dərsini oxumamışam. Sonra barışmışıq!

Daha sonralar həmin şapalaqların xeyrini görmüşəm!


Bu gün bütün müəllimlərimi hörmətlə anıram, dünyasını dəyişənlərə rəhmet diləyirəm, şapalaqlarını halal edirəm!

Şapalaq tərəfdarı deyiləm! Müəllimin uşağı döyməsini, falaqqaya salmasını düzgün hesab etmirəm!

Amma şagirdlə ucadan danışmasını, onun üstünə qışqırmasını "siddət" adlandıraraq əliyalın qoyulmasını da düzgün saymıram. Bəs müəllim yaxşı oxuyarla, tərbiyəli uşaqla digərini necə fərqləndirməlidir?

Heydər Əliyev Fondundan növbəti töhfə

Prezident İlham Əliyevin konseptual təhsil strategiyası uğurla həyata keçirilir



Əvvəlki 1-ci səh.

Bildirildi ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, emək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkhana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin heyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəşəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fon-

dunun təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlət başçısına və birinci xanıma məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalı, yeməkhana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Heyətəyini ərazidə oyun və idman meydançası da salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

Onu da qeyd edək ki, elm və təhsil fəaliyyətinin əsas prioritetləri sırasında. Fondun uğurla icra olunan layihələrindən biri "Yenileşən Azərbaycan - yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Binə qəşəbəsinə yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

Binə qəşəbəsinə yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

Binə qəşəbəsinə yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə

306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 397-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.116.1-ci maddəyə "bu Məcəllənin" sözlərindən sonra "192.6, 192.10, 192.11, 201, 203," rəqəmləri əlavə edilsin və həmin maddədə "539 - 544" rəqəmləri "539, 540.3 - 540.5, 541 - 544" rəqəmləri ilə əvəz edilsin.

2. 122.2-ci, 124.5-ci, 124.6-cı və 127-1.1-ci maddələrdə "tərtib edilib" sözləri "çıxarılıb" sözü ilə əvəz edilsin.

3. 123.2-ci maddədə "tərtib edir" sözləri "çıxarıb" sözü ilə əvəz edilsin.

4. 125.5-ci maddədə "tərtib edilməsi" sözləri "çıxarılması" sözü ilə əvəz edilsin.

5. 127-4-cü maddə üzrə:

5.1. 127-4.2.4-cü maddədə "məlumatlar (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı)" sözləri "(hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatları" sözləri ilə əvəz edilsin;

5.2. 127-4.3.1-ci maddədə "tərtib edildiyi" sözləri "çıxarıldığı" sözü ilə əvəz edilsin;

5.3. 127-4.3.2-ci maddədə "tərtib etmək" sözləri "çıxarmaq" sözü ilə əvəz edilsin;

5.4. 127-4.3.7-ci maddədə "127-4.6-cı" sözləri "127-6.1-ci" sözləri ilə əvəz edilsin.

6. 127-5.4-cü maddədə "və ya inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş" sözləri "tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış" sözləri ilə əvəz edilsin.

7. 127-6.1-ci maddəyə "fiziki şəxs" sözlərindən sonra "və ya vəzifəli şəxs" sözləri əlavə edilsin.

8. 192.4-cü maddəyə "məzuniyyət haqlarının" sözlərindən sonra " , ezamiyyə xərclərinin, emək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin" sözləri əlavə edilsin.

9. 398-cü maddənin "Qeyd" hissəsinin 1-ci bəndində "411-413" rəqəmləri "411, 411-1, 412, 413" rəqəmləri ilə əvəz edilsin.

10. 539-cu maddə üzrə:

10.1. adına "orqanın" sözdən sonra "qərarların və" sözləri əlavə edilsin;

10.2. aşağıdakı məzmununda 539.1-1-ci maddə əlavə edilsin:

"539.1-1. Əmək qanunvericiliyinin emək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, emək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, emək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin emək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməsinə görə -

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.;"

10.3. aşağıdakı məzmununda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678,

1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1542 nömrəli və 30 dekabr tarixli 1558 nömrəli fərmanları) 4.20-ci bəndinə "539.1" rəqəmlərindən sonra "539.1-1," rəqəmləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2022-ci il



Ümumtəhsil məktəblərində antinarkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun antinarkotik təbliğatı daha da gücləndirilməsi və genişləndirilməsinə dair müvafiq tapşırıq və göstərişlərə əsasən, təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşəbbüsü ilə Bakı

Şəhəri üzrə Təhsil İdarəsi ilə 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Bu barədə AZƏRTAC-ın Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib. Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlər, uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, habelə

le maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi "Həyatla oyun" tamaşasının canlı ifadə ümumtəhsil məktəblərində nümayiş planlaşdırılıb. Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.

"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik ediləcək

Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyanın başlaması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Fəzail İbrahimli iclasın gündəliyində komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilmiş barədə məsələnin olduğunu söyləyib.

Komitə sədri əvvəlcə, 2021-ci ilin payız sessiyası ərzində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ötən sessiyada komitənin 4 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə üzvləri "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin digər komitələrə birgə keçirilməsi iclaslarında üç oxunuşda geniş müzakirələrdə fəal iştirak ediblər.

Bildirilib ki, hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan, həmçinin elektron poçt vasitəsilə komitəyə daxil olmuş müxtəlif məzmunlu arızə və məktublar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti ünvanlara göndərilib. Qeyd olunub ki, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar parlamentin qəbul etdiyi qanun layihəsinin qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulu, habelə yerlərdə sayyar qəbullaıın keçirilməsi təxirə salındığından, ötən sessiya ərzində qəbullaıın onlayn və telefon rabitəsi vasitəsilə həyata keçirilib. Vətəndaşlara lazımi izahatlar verilib, onları narahat edən məsələlər qanun çərçivəsində həll edilib.

Fəzail İbrahimli payız sessiyası ərzində komitə sədrinin və üzvlərinin ölkəmizdə səfərdə olan qonaqlarla keçirdikləri görüşlərdən bəhs edib. Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etdiklərini deyib. Bildirilib ki, ötən sessiya ərzində komitə üzvləri Vətən

sində isə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin" sözləri "Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin" sözləri ilə əvəz edilir, maddənin yeddinci hissəsi ləğv olunur.

Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verilməlidir.

Layihəyə əsasən, 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən dəyişikliklər aparılıb. Yeni rədəksiyada verilmiş maddədə deyilib ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nişannameyi, habelə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş arızə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi arızəyə onə təsis etmiş əzi əli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onları səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qeyd olunub ki, qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sözləri ilə əvəz edilir, ikinci cümlə-

mühəribəsində şəhid olmuş qəhrəmanlarımızın anım tədbirlərində iştirak edib, şəhid ailələri və qazilərə görüşüb, Zəfərimizin birinci ildönümü münasibətilə bölgələrdə keçirilən tədbirlərdə iştirak ediblər. Sonra komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təqdim edilib. Məlumat verilib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələri müzakirə olunacaq. Müxtəlif mövzularda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsindəki tədbirlərlə bağlı, habelə qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması məsələləri də iş planına daxil edilib.

Daha sonra "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilmiş barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Fəzail İbrahimli dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən, qanunun 8-ci maddəsinin ikinci hissəsində "təşkilat məsələlərində" sözləri "dini məsələlərdə" sözləri ilə əvəz edilir, üçüncü hissəsinin birinci cümləsində "rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi" sözləri "din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sözləri ilə əvəz edilir, ikinci cümlə-

Parlamentin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər məqbul sayılıb

Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-ın bildirdiyi ki, komissiyanın sədri Eldar İbrahimov yaz sessiyasının başlanılması münasibətilə deputatları təbrik edib. Deyib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumat baxılması nəzərdə tutulub.

Milli Məclisin 2021-ci ildə çox səmərəli fəaliyyət göstərdiyini söyləyən Eldar İbrahimov keçən il İntizam komissiyasının

Əsasnaməsinin qəbul olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin hesabat dövründə İntizam komissiyasının gördüyü işlər barədə məlumat verib. Bildirib ki, daxil olan bütün məsələlər diqqətlə araşdırılıb, qanunvericiliyə ciddi riayət etməklə müvafiq tədbirlər görülmüşdür. O cümlədən komissiya 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldaniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinə nəzərdə rəy verib.

Eldar İbrahimov qeyd edib ki, hesabat dövründə İntizam komissiyasına vətəndaşlardan 20 müraciət daxil olub. Mü-

raciətlər təhlil edilərək araşdırılıb və müvafiq tədbirlər görülmüşdür.

İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Komissiyanın sədr müavini Fəzail Ağamalı, deputatlar Hikmət Məmmədov, Mələhat İbrahimqızı, Nəsim Məhəmmədov, Nizami Səfərov və Mədr Məhəmmədovun iştirakı ilə iclasda İntizam komissiyasının hesabatı məqbul sayılıb.

"Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Qasımov yanvarın 27-də "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fərmanda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, aqar

sahədə elektron xidmətlərin təbii və elektron informasiya sistemini yaradılması məqsədilə qərara alıram: 1. "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi" haqqında Əsasnamə" təsdiq edilsin. 2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə "Naxçıvan Muxtar

Respublikasının kənd təsərrüfatı" elektron informasiya sisteminin fəaliyyətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün. 3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su

Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Naxçıvan Aqriliq" Açıq Səhmdar Cəmiyyəti, "Naxçıvan Təvəccül Mərkəzi" publik hüquqi şəxsi və rayon (şəhər) icra hakimiyyətləri "Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi"ni zəruri məlumatlarla təmin etsinlər. 4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Kuba Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-ın bildirdiyi ki, nazir Ceyhun Bayramov iki dost ölkə olan Azərbaycanla Kuba arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə mövcud olan əməkdaşlıq münasibətlərini və ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqu mənəunluqla qeyd edib. Nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın fəal üzvü olan Kubanın dəstəyini, habelə sədrlik prioritetlərinin həyata keçirilməsi məsələsində dost ölkənin müsbət töhfəsinə minnətdarlıqla vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan hökumətinin Qoşulmama Hərəkatına öz dövlətlər üçün təsis etdiyi təhsil təqaüdü proqramı çərçivəsində Kubadan tələbələr üçün ölkəmizdə təhsilini davam etdirməsinin xalqlar arasında əlaqələrin genişləndirilməsinə müsbət töhfə verəcəyini söyləyib. Həmçinin pandemiya dövründə Kubadan bir qrup hakimin Azərbaycana gəlməsinin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı səfirin diqqətinə çatdırılıb. Səfir Alfredo Fidel Nieves Portuondo Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqət və dəstəyə

görə təşəkkürünü bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Fəaliyyəti müddətində Kuba Respublikası Prezidentinin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdiyini mənəunluqla xatırlayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstəklədiyini vurğulayıb. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov səfir Alfredo Fidel Nieves Portuondoya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-ın bildirdiyi ki, nazir Ceyhun Bayramov Azərbaycanın dost Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd edilib. Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyəti göstərdiyini söyləyib və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verib.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin ikitərəfli əlaqələrin inkişafına sadiq olduğunu qeyd edib. Azərbaycanla fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə, habelə həyata keçirilən məlumat mübadiləsinə görə təşəkkürünü bildirdi. Səfir, ölkəsinin bölgədə dayanıqlı sülhün təmin olunmasını tərəfdarı olduğunu və bununla əlaqədar, 2020-ci ilin noyabr tarixli üçtərəfli Bəyanatın tam ic-

rasını dəstəklədiyini qeyd edib. O, Azərbaycana həyata keçirdiyi bərpə və quruculuq işlərində uğurlar arzu edib. Səfir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, idman və sair əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib və bu əlaqələrin gələcək inkişafı üçün potensialın mövcudluğunu vurğulayıb. Nazir Ceyhun Bayramov səfir Luis Antonio Dimate Kardenasa ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prokurorluğu Almaniyanın hüquq-mühafizə orqanları ilə əlaqələri genişləndirir

Yanvarın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyağa işğar səfəri başlayıb.



Baş Prokurorluğunun Mətbuat xidmətindən AZƏRTAC-ın bildirdiyi ki, əvvəlcə ölkəmizin Berlinədəki səfirliyində xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından mənəunluqla ifadə olunub.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hətərtərəfli mütəsərrüfəsinə istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibi- nə ətrafı məlumat verib.

Həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradişiya məsələləri müzakirə edilib.

Görüşdə ölkəmizin Almaniyaadakı fəvqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlərə dair seminar olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə informasiya texnologiyaları və nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai fəal- lar, QHT, biznes sektoru nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Seminarın Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qarşıya qoyulmuş vəzifələr və hədəflərdən bəhs edilib. Eyni zamanda, informasiya texnologiyaları, rabitə və nəqliyyat sahələri üzrə 2021-ci ildə əldə olunmuş uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpə və yenidənqurma işləri, eləcə də inkişaf perspektivləri barədə məlumat verilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Aida Bədəlova çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlara münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş mənəunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zərurətini vurğulayıb. Aida Bədəlovanın sözlərinə görə, yeni "Azərbaycan Yürüşü Nəqliyyat Agentliyi" publik-hüquqi şəxsinin yaradılması, AYNAnın informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərənişin və yığdaşma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərəcək ya-

naşı, məmur-sahibkar təması- nı da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artması- na və neqativ halların tamami- ni aradan qalxmasına müsbət töhfə verəcək.

Nazirnin müşaviri, həmçinin milli prioritetlərə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərdə böyük qay- dı"ın təmin edilməsi çərçivəsində Qarabağda nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Diskussiya formatında davam edən seminarda iştirakçılar rəqəmsal inkişaf və nəqliyyat sahəsində görülən işlərlə bağlı rəy və təkliflərini bildirdilər.

Çıxış edənlər Prezident İlham Əliyevin bir çox məsələlər, o cümlədən ictimai nəzarət mexanizmlərinin hazırlanması, şəffaflıq və hesabatlılıqla bağlı addımların atılmasına dair çağırışlarının qarşısında yeni vəzifələr qoydu- ğunu vurğulayıblar.



Müəllim nüfuzu

Onu necə qoruyaq?

Əvvəli 1-ci səh.

Axi jurnal yazılan qiymət onun biliyini əks etdirir, bəs dövlətimiz üçün vətənpərvər insanı kim yetişdirməlidir?

Bəli, qəbul edirik: tərbiyə təkə cəza ilə verilmir!

Yaxşı, əgər uğursuz ailədən çıxan bir şagird sinifdə özünü ədəbsiz aparırsa, dər-sin gedisində mənə olursa, müasir dildə desək, şagird valideyalarının da hüquqlarını pozursa, onda müəllim nə etməlidir?!

◆ ◆ ◆

Bu gün Azərbaycan xalqının qürur duyduğu, həmişə hörmətlə andığı şəxsiyyətlərin böyük əksəriyyəti - Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli və başqaları müəllim olublar, uşaqlara elm öyrədiblər, vətəne şərəflə xidmət edən insanlar yetişdiriblər!

Biz belələrinin təmsilində daim müəllimlərimizi sevmişik, onları ucalıqda görməyə adət etmişik.

İnsaf naminə deyək ki, indi bəyənmediyimiz sovet dövründə müəllimlər həmişə hörmətli tutulardı, onlara xüsusi diqqət yetirilirdi...

Heç zaman unutmadığım bir fakt: dərs demək üçün ucaq kəndlərə işləməyə gedən müəllimlərə hətta 1941-1945-ci il müharibəsi dövründə belə dövlət qiş aylarında odun payı ayrılırdı...

Kənd camaatı isə evlərində yerləşdirər, verdikləri otaqlardan kirayə pulu almazdılar. **Bu gün isə "azad söz meydanı" saydığımız sosial şəbəkələrdə müəllimlərin tənqid obyektinə, lağ hədəfinə çevrildiyini ürək ağrısı ilə izləyirik.**

Müəllim də səhv edə bilər, çünki o da insandır, onun da səbrinin həddi, əsəbi var!

Amma nə vaxtsa şagird və tələbə olmuş insanlar da müəllim haqqında etik normalar çərçivəsində danışmağı bacarmalıdır!

Görünür yaxşı şagird olmadıqlarına görə bunu zamanında müəllimlərdən öyrənməyiblər!

Heç olmasa ədalət hissini, obyektivliyi unutmamalıdır!

Birisi bir söz yazıb, bir şəkil paylaşan kimi hamı döndür olur ittihamçı, hakim, nə bilim nə! *Axi həqiqəti bilmədən, məsələnin mahiyyətini öyrənmədən, hər iki tərəfi dinləmədən necə düzgün qərar vermək olar!*

Həm də bəzən etik normalardan belə kənar çıxaqlar!

Görünür, bu da vaxtda müəllimə qulaq asıb, düzgün öyrənməyən nəticəsidir!

Sanki müəllimi hallandırmaq üçün fürsət gəzirir!

Sanki müəllimi nüfuzdan salmaq üçün girovə axtarırlar!



Sanki müəllimi təhminləndirmək üçün bəhanə tapmağa çalışırıq!

Halbuki bunu edənlərin hamısının müəllimi olub, müəllimin necə zəhmətə qatıldığına oxuduqları müddətdə gözləri ilə görüblər.

Halbuki müəllimi məsxərəyə qoymağa həvəslə can atan sosial şəbəkə istifadəçiləri də yazmağı və oxumağı müəllimlərdən öyrəniblər.

Halbuki o insanlar da oxuduqları müddətdə dəcəllik ediblər, müəllimi hövsələdən çıxarmağa çalışıblar və bəzən buna nail de olublar!

◆ ◆ ◆

Təəssüf ki, müəllimi əslirək boyu gördüyümüz və görmək istədiyimiz müqəddəs yüksəklikdən aşağı endirmişik! İndi isə şagirdlərdən də aşağı tutmaq istəyirik!

Bu nə münasibətdir!
Bu nə yanaşmadır!
Bu nə qısqadır!
Bundan nə qazanacağıq!

Bununla nəyə nail olmaq istəyirik!
Axi müəllim də insandır!

Onun da əsəbləri var!
Onun da səbri tükənə bilər!
Onun da səbir-kasası daşa bilər!

Onda nə etməlidir?
Ata-ana uşağını tənbəh edə bilirsə, niyə müəlliminə bu hüququ olmamalıdır?!

Ata-ana övladını cəzalandıra bilirsə, onda niyə müəllim şagirdi ilə hündürdən danışa bilməlidir?!

Axi müasir valideynin ən yaxşı halda 2 övladı olur!

Müəllim isə ən azı 30-40 uşağa ata-analığı edir.

Niyə valideynin etdikləri öyüd-nəsihət, müəlliminki isə şiddət sayılır!

Axi müəllim cəzanı da uşağın tərbiyəsi, təhsili, özünü insanlar arasında, cəmiyyətdə normal aparması, tərbiyəli davranışı naminə verir!

Müəllim manyak deyil, qışqırmaqdan, cəza verməkdən zövq almır!

Sovet dövrünün bir Makarenko soyadı nümunəvi, istinad edilən müəllimi var idi.

Xalq Cümhuriyyəti dövrünün də Firidun bəy Köçəri kimi pedaqoqları nümunə sayılırdı.

Sovet dövründə ən yüksək mükafatlara, hətta Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmən orta məktəb müəllimləri vardı!

İndi göstərin görək nümunə hesab edilən, sevilən və sevdirilən, fərqləndirilən birca müəllim tapıb ortaya çıxarmışıqmi?!

Yalnız irad, narazılıq, təhmin, işdən qovma!

İndi kifayət qədər uğursuz ailələr var!
Ya zəlzələdən, ya vəlvələdən!

Təkcə ötən ilin 11 ayında 15,6 mindən çox boşanma faktı olub.

Kobud hesablasaq, bu, 10 minə qədər yetim uşaq deməkdir!

Ana öhdəsində qalan uşaq!

İşləyən gənc ananın ailə qayğıları, dolanışq çətinlikləri övlada kifayət qədər vaxt və diqqət ayırmağa imkan vermir.

Xırdalamaq istəmədiyimiz digər ailələr də var!

Problemlə və yarımçıq ailələrin "məhsulu" olan uşaqlar da məktəbə gəlir!

Bütün yük - təhsil, təlim və tərbiyə yükü məktəbin və müəllimin üzərinə düşür.

Görün bir sinifdə neçə uğursuz ailənin uşağı oxuyur!

Müəllim yazıq neyləsin?!

Axi bəzən müəllimin də ailə vəziyyəti ürək-açan olur!

Axi müəllimin də içini yandıran dərd-səri ola bilər!

Müəllim belə ailələrin övladlarına dəyər durub onu oxutmağa, tərbiyə etməyə çalışır.

Bəzən öz dərdini və problemlərini belə unudaraq!

Onda cəmiyyət niyə müəllimə dəyər durmasın, onu anlamağa çalışsın!

Təbii ki, söhbət sosial şəbəkədə "formalaşan" "cəmiyyətdən" gedir:

■ miçqəyi böyüdüüb filə çevirməyə çalışın;

■ məsələnin mahiyyətini bilmədən rəy söyləyin;

■ hər iki tərəfi dinləyib əsl həqiqəti öyrənmədən "höküm" çıxarsın;

■ hətta müqəddəsliyi belə şəbədə hədəfinə çevirməkdən zövq alan sosial şəbəkədən!

Niyə rəhbər və məmurlar sosial şəbəkənin təsiri altında qərar çıxarmalıdırlar?!

Niyə əsl həqiqəti bilənlər belə sosial şəbəkədəkilərə xoş gəlsin deyər onun istədiyi cəzanı icra etməlidirlər?!

Bax, onda ayağın partanın üstünə qoyub müəllimə, məktəbə, təhsilə hörmətsizlik nümayiş etdirən şagird qalib sayılır!

Bax, onda müəllim haqsız cəzadan yayınmaq üçün belə tərbiyəsizliyi görməzlik qoyur!

Bax, onda gələcək üçün vətənpərvər, təhsilli, tərbətli vətəndaş əvazinə müəllim, valideyn qədri bilməyən savadsız və cəmiyyətdə yararsız insan yetişə bilər!

Gəlin ədalətli olaq!

Gəlin həqiqəti öyrənib biləndən sonra rəy söyləyib, qiymət verib, hökm çıxaraq!

Gəlin valideynin uşağa çıxardığı zəhməti də, müəllimin əməyini də düzgün qiymətləndirək!

Belədə hamı qazanar: ata-ana da, müəllim və məktəb də, hətta cəmiyyət də!

Bəxtiyar SADIQOV

Bakıda Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar tədbir təşkil olunub

Yanvarın 27-də ADA Universitetində Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar "Boşarıyyət qorunmaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi, İsrail Dövlətinin, Niderland Krallığının ölkəmizdəki səfirliklərinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin və Niderlandın ölkəmizdəki səfirləri Corc Dik və Paulin Eizema, BMT-nin Azərbaycanıdakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Milli Məclisin deputatları Anatoliy Rafailov və Asim Molla-zadə, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, dövlət rəsmiləri, diplomatlar və digərləri iştirak ediblər.

Tədbirin açılışında BMT-nin Baş katibi Antonio Quterreşin video-müraciəti təqdim olunub.

Açılış nitqində antisemitizm və ksenofobiyanın davam etdiyini bildirdən BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva hadisələrin təkrarlanmaması üçün hər kəsi Holokost qurbanlarını və həmin vaxt baş vermiş dəhşətli hadisələri xatırlamağa, bu həqiqətləri unutmamağa və yeni neslə çatdırmağa çağırıb. O, Azərbaycanı Holokost qurbanlarının xatirəsini yad etməsinə, həmçinin ölkənin bu cür əməllərə və antisemitizmə qarşı mübarizə istiqamətində səylərini vurğulayıb. Azərbaycanın Birləşmiş Millətlər Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumuna, Dördüncü və Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına evsahibliyi etdiyini bildirən Vladanka Andreyeva hər zaman ölkəmizin mədəniyyətlərarası dialoq və dini toleranlığa önəm verdiyini qeyd edib.

Tədbirdə çıxış edən İsrailin Azərbaycanıdakı səfiri Corc Dik yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunan Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyini görə Azərbaycana minnətdarlığını bildirdi. Səfir bu günün həm də Holokosta mübarizə aparmış bütün şəxslərə, o cümlədən azərbaycanlılara hesr olduğunu da vurğulayıb.

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Holokosta bağlı keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək, keçmişdə baş verən bu kimi dəhşətli hadisələrin gələcəkdə təkrarlanmamasını qarşısını almasında böyük rol oynadığını deyib. O, Holokostun hələ ikinci Dünya müharibəsindən daha öncə başladığını bildirdi. Fərid Şəfiyev həmçinin BMTM tərəfindən nəşr olunan, ermənilərin Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətindən bəhs edən "Ermenistanda Azərbaycanlıya" adlı hesabatı da diqqətə çatdırıb.

Niderlandın Azərbaycanıdakı səfiri Paulin Eizema bu önəmli tədbirin Bakıda keçirilməsinə görə öz təşəkkürünü bildirdi. Səfir yanvarın 24-dən 30-dək Holokost qurbanlarının beynəlxalq anım günü münasibətilə BMT-nin Azərbaycanıdakı nümayəndəliyinin, İsrailin və Niderlandın Azərbaycanıdakı səfirliklərinin birgə sosial media kampaniyası keçirdiyini vurğulayıb. Paulin Eizema kampaniya çərçivəsində Azərbaycanıdan olan yeddi məşhur şəxsin Anna Frankın gündəliyindən bir hissə səsləndirdiklərini söyləyib.

Sonra Holokost faciəsindən qurtulmuş Azərbaycan vətəndaşı Lev Zaxaroviç Şvarts bu dəhşətli hadisə ilə bağlı xatirələrini bölüşüb. Ötən Ukraynadən olan, hazırda isə Bakıda yaşayın Şvarts nasist Almaniyaşının tamamilə yox etdiyi 3 min nəfərdən ibarət yəhudi icmasının həkayəsini danışdı. O, qeyd edib ki, ailəsi Holokost dəhşəti ilə üzlaşsa da, özü mücüzə nəticəsində ölümdən xilas ola bilib.

Daha sonra panel müzakirəsində hökumətə bağlı diqqət mərkəzi, Milli Məclis və vətəndaş cəmiyyəti təmsilçiləri antisemitizm, ksenofobiya və irqçilik meyillərinin törətdiyi təhlükələrə nəzər yetirərək, Beynəlxalq Holokostu Anna İttifaqının antisemitizmə dair bəyanatının qəbul olunması da daxil olmaqla bu kimi zərərli cərəyanlara qarşı görülməli mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparıblar.

Tədbir "Anım Mühafizəçiləri" təşəbbüsü və Şvartsın həkayəsini gələcək nəsillərə ötürəcək insanların təqdim olunması ilə yekunlaşıb.

Azərbaycan hər igidini Qələbə tacı kimi başının üzərinə qaldırır

Əvvəli 1-ci səh.

İndi Ermənistanıdakı real-lıqlara öləri nəzər salmaq və bezi məqamları müqayisə edək. Məntiqi baxımdan 30 il işğal edilmiş Azərbaycan torpaqlarında talan və qarət-lərdə məşğul olan ermənilərin pulunu sayıb qurtarmaq ol-maz. Axi onlar hər şeydən pul qazanıblar, hətta bizim qəbiristanlıqlardakı başdaş-larından da... Əllərini hara atıblarsa, pul yağış kimi baş-larına yağdı. Bəs onda niyə bu gün Ermənistanın dövlət borcu 9 milyard dollardan çoxdur?

İqtisadçı Vardan Bostanc-yan erməniləri, ümumiyyətlə, nişkin iqtisadi ssenarilərin gözlemədiyini, hakimiyyətin elan etdiyi "uğurlu" rəqəmlə-rin isə realılıqla məzə qıldığını ironiya ilə qeyd edir: "Er-mənistan hökuməti bədbin realılıqları maksimum al-əl-van rənglərdə təqdim etmək-dən zövq alır. Hər Ermənistan vətəndaşının boynuna düşən xarici borc artıq 3 min dolları keçmişdir".

Ermənistanın 30 illik iş-ğalı ərzində ən böyük "naılı-yətləri"ndən biri də odur ki, "böyük Ermənistan" qurmaq üçün savaşa giren bu xalqın 1,5 milyon artıq Ermənistanı atıb qaçmışdır. Ermeni tarixçisi Arşaluyis Zurabyan bu məlumatları bir qədər dəqi-q-ləşdirərək izah edir ki, Er-mənistanı son 30 ildə tərk edənlə-rin sayı əslində 2,5 milyon-dur. Ögər bu ölkədə 1991-ci ildə 3,5 milyon erməni yaşa-yırdısa, indi onların sayı heç 1 milyona da çatmır! Vəssə-lam!!! Bu da "böyük Er-mənistan" uğrunda 200 illik sa-vaşa çıxan ermənilərin son "qələbə"sidir.

Belə çıxır ki, ermənilər bu sürətlə "böyük Ermənistan" uğrunda savaşa qalxırsa, 20 ildən sonra Ermənistan əra-zisində hətta nümunə üçün bir hay tapılmayacaq. Qaçır-lar ona görə ki, özünü dün-yaya demokratik cəmiyyət kimi sınımağa çalışan Er-mənistan hökuməti nəinki bi-zimlə, hətta öz xalqı ilə mü-haribə vəziyyətindədir. Heç kimin aqibətini düşünen yox-dur. İndi 10 min fərarini məş-hər ayağınca çəkirlər. Acına-caqlıdır.

Azərbaycan isə hər igidini qələbənən tacı kimi başın-ın üstünə qaldırır. Onların qayğısını çəkir. Bu istiq-a-mətdə ölkəmizdə görülən iş-lərin siyahısı ildən-ile geniş-lənir. Bunun üçün dövlət başçısı demək olar ki, hər il müvafiq göstəricilər verir, sərəncamlar imzalayır. Faktla-raq məzər salmaq: 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilmişdir. Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyalardan olan-lara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması sözügedən proqra-mın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq 2021-ci ildə 3 il əvvə-lə nisbətən 5 dəfə çox ol-maqla, 3 min mənzilin şəhid ailələrinə və müharibə əlillə-rinə verilməsi proqramı icra edildi. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olundu.

Bu nəhəng layihələrin iş-ğal dövründə və mühabədən sonra da sürətlə davam etdirilməsi sizə asan gəlməsin. Yalnız güclü iqtisadiyyatı, xalqına böyük rəğbəti və sev-gisi olan dövlətlər bu addım-ları ata bilirlər. Müharibə bit-sə

də, xərclər artır. Xarici eks-pertlərin hesablamalarına görə, hələ işğal illərində Azərbaycanın hərbi xərcləri Ermənistanın analoji xərclə-rini 6 dəfə üstələyirdi. Məş-hur hərbi ekspert Sem Butiya-hə 2019-cu ildə müharibə-nin ilk günlərində yazdığı ki, ordusunu modernləşdirmək üçün asanlıqla istənilən xər-clərə gedən Azərbaycanın fərqli olaraq Ermənistanın silahlılandırma geri qalmamaq cəhdləri onun büdcəsini eməlli-başlı çökdürürdü.

Stokholm Sülh Problem-lərinin Tədqiqat İnstitutunun (SIPRI) təhlillərinə görə, 2009-2018-ci illərdə Azər-baycanın hərbi xərcləri 24 milyard dollar olmuşdur. Er-mənistan isə həmin müddət ərzində yalnız 4 milyarddan bir qədər artıq hərbi xərclə-yə bilməmişdir. Ele bu 4 milyard da onu içəridən dağıtmaq gücünə qadir idi. SIPRI gös-tərir ki, 2016-cı ildə Azər-baycan yalnız İsraildən 4,85 mil-yard dollarlıq silahlar almış-dı. Ermənilər isə boğazların-dan kəşib 10 ildə bu məbləği hərbi ayıra bilməmişdir.

Məsələ burasındadır ki, müxtəlif illərdə Azərbaycanın hərbi xərclərini hesabla-yın ekspertlər müxtəlif rə-qəmlərə istinad etsələr də, hamısı bir qayda olaraq eyni qənaətə gəlmişlər. Hərbi eks-pert Aleksey Nikolski gös-tərir ki, son 20 ildə Azər-baycan Rusiyadan, İsraildən, Türkiyədən, Belarus və Uk-raynadən ən azından 10 mil-yardlıqdan artıq silahlar əldə etmişdir. Azərbaycanın da-ha az imkanlara malik olan Ermənistan isə anlamırdı ki, Rusiyadan aldığı kreditin və erməni diasporunun ianələri hesabına silahlandırdığı Azər-baycana qalib gəlmək müm-kün deyil.

Burada ən vacib məqam ondan ibarətdir ki, Azər-baycan gücləndikcə və dünyanın ən müasir ordusunu qurduq-ca ona çatmağa can atan Er-mənistan zəifləyirdi, çökdür-dü və içəridən dağılırdı. Azər-baycanda xalq-iqtidar münasibətləri gücləndikcə Er-mənistanı iditlərlə müxalifət, ermənistanlı və Qarabağ er-məniləri arasında ziddiyyətli fərqlər dərinləşir, qarşılıqlı nifrət maksimum həddə çatır. 30 illik işğalın hər günü Azər-baycanı qələbəyə, Ermənistanı isə məhvə aparır.

Azərbaycan tərəfi 30 il ərzində dünyanın ən müasir ordusunu qurduqca, onu ən müasir silahlarla təchiz etdikcə, erməni generalı yalnız poz verməkə həqqəlanırdılar.

Qələbədən sonra da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında il ərzində sosial is-lahatlar proqramı davam et-dirilmiş, sosial müdafiə və aktiv məşğulluq proqramları-nın icrası təmin olunmuşdur.

Bu gün şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanıdakı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil və fərdi evlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Yəne də faktlara müraciət edək: 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobil ilə təmin edilmişdir. Bu-gündəlik isə 7400 müharibə əliline avtomobil verilməlidir.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

İlham Əliyevin təşəbbüsü regiona inkişaf və sülh vəd edir

Əvvəli 1-ci səh.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda gələcək regional əməkdaşlığı da ehtiva edən ilkin müddəalar əksini tapıb. Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir və Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yükülərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkil məqsədilə Azərbaycan Respublikasının qərbi rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zərər verən bütün maneələr aradan qaldırılmalıdır. Ötən ilin noyabrında keçirilən Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu.

Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasında bəhs etdi və bunun həm dəmir yolu, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir. Soçidə imzalanmış yekun bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirildi və regionun iqtisadi potensialının üzə çıxarılmasına məqsədlə konkret layihələrin təzliklə həyata keçirilməsinin zərurliyi vurğulandı.

Bürsəl görüşündə də kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu və Ermənistan tərəfi öz ərazisində demir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsində dair bəyanatında qeyd olundu ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və görüşlərin nəticəsi olan bəyanat-lardan irəliləyən öhdəlikləri yerinə yetirilməlidir. Şarl Mişelin bəyanatında həmçinin diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə ƏL-nin dəstəyini ifadə edib. Bəyanatda demir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub.

Yeni format bütün iştirakçıların maraqlarına uyğundur

Prezident İlham Əliyev ötən ilin dekabrında İspaniyanın EFE informasiya agentliyinin müsahibəsində bu əməkdaşlıq platformasının əhəmiyyətini şərh edərkən demişdir: "Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafı xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək".

İran "3+3" formatında əməkdaşlıq əlaqələrinin genişlənməsi təşəbbüsünü təqdir edir. Bu ölkənin Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə departamentinin baş direktoru Əlirza Həqiqiyev mətbuatı açıqlamasında deyib ki, bu formata daxil olan Türkiyə, Azərbaycan, İran, Rusiya, Ermənistan və Gürcüstan iqtisadi-ticarət və nəqliyyat-transport sahələrində əməkdaşlıq edərək böyük fayda qazana bilərlər. İrannın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd-hüseyn Baqeri də bu günlərdə qeyd edib ki, İran Azərbaycan Prezidentinin regionda "3+3" formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir.

O cümlədən Rusiya çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formata daxil olan iştirakçıların maraqlarına tam cavab verdiyinə əsaslanaraq "3+3" təşəbbüsünü dəstəkləyib. Rusiyada hesab edilir ki, bu mexanizm dövlətlərarası münasibətlərdə inamın artırılmasına, mövcud ziddiyyətlərin tənzimlənməsinə və regionun iqtisadi, nəqliyyat və humanitar potensialının aşkar edilməsinə kömək edər. "3+3" formatında Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavirləri səviyyəsində təsis iclası da ötən ilin dekabrında Moskvada keçirildi. İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparıldı. Mexanizmin çərçivəsində nazir müavirləri səviyyəsində görüşlərin və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yaranıdıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək. Məsələtəşmələr mexanizminin fəaliyyətinin iştirakı arasında asılı olaraq, daha yüksək



YENİ AZƏRBAYCAN PARTİYASI

milli etimadın və siyasi həmrəyliyin ali ünvanıdır



Əvvəli 1-ci səh.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yeni son 18 ildə Azərbaycanın 4 mühüm nəticəyə nail olmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranmışdır. Bu birlik həm xalq-İqtidar birliyi, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyi. Azərbaycanda bu gün hər bir xalq nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sətayir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edir. Azərbaycanda belə bir birlik əldə olunması çox böyük uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin nümunəsidir. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümidsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.

İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlara bağlıdır. Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının böyük hissəsi ölkəmizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil ölkədir. 2020-ci ildə pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı iqtisadi resurslarımız və iqtisadi müstəqilliyimiz həlledici amil rolunu oynadı. Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcəkdir.

Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə edilmişdir. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xaricdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şəirdə deyildiyi kimi, "müzalimətimiz imzalar arasında olması" idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, ədalət önəmlərimizin bilinməsi biz çox arzuladırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub-yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.

Azərbaycan hazırda Qoşulmama Hərəkatının Sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.

Dördüncü nəticə isə uzun illərdə ki, Azərbaycan xalqının vahid bir amal uğrunda apardığı Vətən müharibəsindən tam qalib çıxmışdır. İşğal olunmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması milli qürurumuzun dirçəlməsi, xalqımızın başının ucaldılması ilə nəticələnmişdir. Şahidliyimizin qanı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın dəstəyi ilə əldə etdiyimiz bu möhtəşəm qələbə tarixi uğur oldu və bundan sonra minilliklər boyu ölkəmizin və xalqımızın inkişafı üçün layiqli şərait yaradacaqdır.

Uzun illər ardicil və fədakar hazırlıqdan sonra məhz 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu qələbəyə nail oldu. Düşməne ağır zərbə vuruldu. Möhtəşəm qələbə qazanıldı. Bu gün Azərbaycan XXI əsrdə dünyada yeni reallıqlar yaradan qalib bir xalq kimi, regionda daha çox hesablaşan bir ölkə kimi qəbul olunur.

Qeyd etdiyim bu 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.

Biz artıq yeni reallıqlar dövrünə daxil olmuşuq. Reallıqları biz öz gücümüzle yaratdıq. Ona görə də yeni dövrün əsas söz sahibi Azərbaycanıdır.

Xalq və dövlət olaraq artıq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, bizim keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrar olunmaması üçün hansı addımlar atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhlükələr necə cavab verməliyik və digər məsələlərdir.

2021-ci il martın 5-də YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev bütün bu məsələlərə bağlı kifayət qədər açıq və geniş nitq söylədi, gələcək iş istiqamətlərini göstərdi. "İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şeydir. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametrdə biz heç kimdən azlı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik" qeyd edən cənab Prezident bundan sonrakı hədəfləri də açıqladı: "Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstərəcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tutaram".

Bu çıxışdan sonra eyni zamanda partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Bu tapşırıq partiyanın İdarə Heyəti qarşısında qoyuldu. Partiyanın yeni seçilən İdarə Heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmağa üçün



YAP-ın yeni proqramında iqtisadi hədəflər

4-cü sənaye inqilabının perspektivləri

partiyada dinamizmin, funksionallığın daha da yüksəlməsinə çalışmaqdadır.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar YAP-ın yeni proqramının həzrinəməsi şərtləndirən mühüm amillərdir. Dövlət başçısı, partiyanın Sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq və ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və Vətən müharibəsində möhtəşəm qələbənini yaratdığı reallıqları nəzərə alaraq, partiyanın "Biz birlikdə güclüyük!" deyəli altında yeni proqramı işləyib hazırladı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.

Qəbul olunmuş proqram bir daha göstərir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi milli maraqları daim təhlil edir, vətəndaşların daha yaxşı və təhlükəsiz yaşaması məqsədilə dünyada baş verən ən son yenilikləri təhlil edir və buradan irəli gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətə məşğuldur.

Bu, kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşüncəmizdir. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar vardır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqcaşmasaq, biz gələcəkdə bir çox məsələdə geridə qala bilərik. Aparıcı partiya kimi bu bərədə düşünmək bizim vəzifə borcumuzdur, bu, eyni zamanda bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.

Partiyanın proqramında əsas hədəflərdən biri də "Güclü iqtisadiyyat və davamlı inkişaf"dır. Qlobal rəqabətin və qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanı davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə irəliləyir. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstəricilər ölkəmizin ümumi daxili məhsulunu həcmi ildən-ildə artır. 2020-ci ildə qlobal pandemiyə qarşı iqtisadiyyata və əhaliyə minimum təsirinə nail olan iqtisadiyyatımız 2021-ci ildə artıq 5.6 faizlik artım nümayiş etdirmişdir.

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və qeyri-neft sektorunun inkişafı, işsizlik və yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində görülən işlər əhəlin sosial rifahını yüksəltdi. Eyni zamanda iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər dövlət büdcəsinə vasitəsilə əhəlinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldildi.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində regionların infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafına təkan verilir, əhəlinin məşğulluq səviyyəsi yüksəlir. Əlverişli biznes mühitinin yaradılması Azərbaycanın xarici investisiyaya qoyuluşunu sürətləndirir. Haqsız rəqabətə mübarizə, şəffafliq prosesinin sürətlənməsi sahibkarlar tərəfindən təqdir olunur.

Azərbaycanda sənaye park və məhəllələrin, texnoparkların yaradılması, istehsal sahələrinin genişləndirilməsi qeyri-neft

sektorunun inkişafına mühüm təkan verir. Azərbaycan iqtisadiyyatının neftdən və xarici kapitaldan asılılığını kəskin şəkildə azaltması ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmi artırır. İqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevilən qeyri-neft sektoru getdikcə öz payını artıraraq ÜDM-in 70 faizinə çatmaqdadır.

Ölkəmizdə sosial-iqtisadi islahatların uğurla aparılması dünyanın bir çox nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında iqtisadi və sosial dayanıqlılığın qorunması, ölkənin təhlükəsizliyinin qorunması, milli-mədəni inkişafın təmin edilməsi, sosial məsələlərin həllinə maliyyə imkanlarının yaradılması üçün vacib istiqamətlərdir.

Yeni Azərbaycan Partiyası müasir iqtisadiyyatın inkişafının əsasında bilik-techno-logyalar-əmək-kapital münasiblərinin həlledici olduğunu nəzərə alaraq ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar, o cümlədən infrastruktur sahələrinə strateji sərmayəçilərin cəlb edilməsinə vacib sayır. Eyni zamanda milli maraqların qorunması və xarici sərmayəçilərə rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsinin diqqət mərkəzində olması vacib sayır.

Yuxarıda göstərilən çağırışları təhlil edərək partiya proqramında bu istiqamətdə öz məqsədlərini də müəyyən etmişdir. Onlar: **dövlət şirkətlərinin fəaliyyətində iqtisadi səmərənin yüksəldilməsi, bu sahədə şəffafliq səviyyəsinin artırılması;** **dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılması;** **qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartlarının tətbiq edilməsi və gəlirlilik səviyyəsinin artırılması;** **kölge iqtisadiyyatının minimuma endirilməsi, özlə və dövlət sektorunda şəffafliq səviyyəsinin ən yüksək standartlara çatdırılması;** **iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin yüksəldilməsi və təşviq olunması;** **dövlət maliyyə idarəetməsində intizam və hesabatlılığın artırılması;** **korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sisteminin təkmilləşdirilməsi.**

2) Uğurlu neft strategiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində YAP neft strategiyasının uğurla davam etdirilməsi və qeyri-neft sektorunun inkişafı məqsədilə yeni neft-qaz hasilatı, neqli və emalı sistemlərinin təsərrüfat dövryyəsinə özəl sektor arasındakı əməkdaşlığın möhkəmləndirilməsi;

özəl sektorda fəallığın və təşəbbüskarlığın daha da gücləndirilməsinin stimullaşdırılması; **qeyri-neft sektorunun maliyyələşməsinə özəl sektorun payının artırılması;** **özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımına və məşğulluğun təmin olunmasına başlıca mənbəyə çevrilməsi üçün əlverişli işgüzar mühitin təmin edilməsi;** **yeni və şəffaf özəlləşdirmə strategiyasının həyata keçirilməsi;** **biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması;** **innovativ sahibkarlıq fəaliyyətinin stimullaşdırılması;** **iqtisadi fəaliyyətdə müasir texnologiyaların geniş tətbiqinin təşviq edilməsi;** **aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması;**

3) Daxili və xarici təsirlərə dayanıqlıq istiqamətində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilər. Bunları nəzərə alaraq YAP aşağıdakı hədəfləri müəyyən-ləşdirmişdir: **makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi;** **yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivənin formalaşdırılması;** **iqtisadiyyatın şəxələnməsi vasitəsilə qeyri-neft sektorunun payının artırılması;** **dövlət şirkətlərinin birləşməsinə nəzərən gücləndirilməsi və bu esaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsinin təşkil;** **makroiqtisadi və maliyyə sabitliyini təmin edən institusional idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi.**

4) Naqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Azərbaycanın strateji coğrafi mövqeyi-ni nəzərə almaqla, tranzit və naqliyyat xidmətlərinin inkişafı, xüsusilə Vətən mühari-

qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir:

bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması; **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər öten uzun müddət ərzində Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.

Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir: **bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;** **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər öten uzun müddət ərzində Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.

Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir: **bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;** **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər öten uzun müddət ərzində Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.

Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir: **bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;** **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər öten uzun müddət ərzində Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.

Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir: **bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;** **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər öten uzun müddət ərzində Azərbaycan hökumətinin uğurlu həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.

Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir: **bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;** **yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;** **sənaye müəssisələrinin innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması;** **ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;** **qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;** **ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyəti yeni istehsal sahələrinin yaradılması;** **ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;** **ixrac yönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;** **aqıl fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;** **türizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;** **müasir texnologiyaların tətbiqi yolu ilə aqrarommal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;** **aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;** **ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.**

bəsində Ermənistanın işğalından azad olunmuş bölgələrdə naqliyyat infrastrukturunun yaradılması sahəsində YAP aşağıdakı hədəfləri müəyyən etmişdir:

- yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi;**
- ölkənin naqliyyat sisteminin beynəlxalq naqliyyat sistemine inteqrasiyasının genişləndirilməsi;**
- əhaliyə göstərilən naqliyyat xidmətlərinin keyfiyyətinin artırılması;**
- ixdal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaltılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi;**
- ölkənin yol-naqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması;**
- paytaxtın, habelə digər şəhər, rayon və kəndlərin ictimai naqliyyat sisteminin təkmilləşdirilməsi;**
- Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə müasir tələblərə cavab verən naqliyyat infrastrukturunun yaradılması.**

5) Ətraf mühit və ekoloji tarazlıq istiqamətində

Dünyada iqlim dəyişikliyi, ərzaq qıtlığı, ekoloji fəlakətlərin artması YAP-ın bu istiqamətlərə xüsusi diqqət yetirməsinə səbəb olmuşdur. YAP ətraf mühitin qorunmasını əsas hədəflərindən biri hesab etmiş və bu sahədə aşağıdakı hədəfləri müəyyən-ləşdirmişdir:

- biomüxtəlifliyin təmin edilməsi, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması;**
- yaşıl ərazilərin sahəsinin genişləndirilməsi;**
- məşə sahələrinin ümumi torpaq sahələrinə nisbətini artırılması;**
- təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədilə tullantıların zərərsizləşdirilməsi;**
- sənaye və məişət tullantılarının təkrar emalı üçün yeni müəssisələrin yaradılması;**
- iri sənaye və dağ-mədan obyektlərinin fəaliyyəti nəticəsində yaranmış vəziyyətə düsmüş torpaqların bərpası;**
- kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi;**
- qlobal iqlim dəyişikliyə qarşı müqayisə nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqi;**
- su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə; iqtisadi inkişafda ekoloji mühit arasında tarazlıq təmin olunması;**
- bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;**
- əhəlinin ekoloji maarifləndirilməsində yaxından iştirak.**

İqtisadi inkişafın bütün sahələrini və ona dəstək olacaq ekomühitin yaradılmasının əhatə edən bu hədəflər ölkəmizin daim müstəqil və güclü olmasının təmin edilməsinə xidmət göstərəcəkdir.

Bütün bu hədəflərə yanaşı, partiya qarşısında həm də qlobal çağırışlara cavab vermək kimi mühüm vəzifələr də yaranmaqdadır. Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətini dəyişir. Təkcə partiyaların yox, insanlar arasında da geniş ünsiyyətin qurulmasını tarixinə baxsaq, görürük ki, kollektiv iştirak - dəyərləri paylaşmaq, faydalı informasiyanın daha çox insanların arasında yayılmasını təmin edən alət olmuşdur. Amma artıq bu sahədə ən güclü alət internet olmağa başlamışdır. Bu gün nainki Azərbaycanı, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bil-məliyik, bu alət öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq



Nuranənin hünəri

◆ Qarabağ söhbətləri

“Salam, əsgər əmi! Mənim adım Banudur, ikinci sınıfdə oxuyuram. İndi sənə bu məktubu yazıram, nəmən də yanında oturub corab toxuyur. Məktubla bərabər bu corabı da sənə yollayacağam. Nəməm deyir ki, sənə xidmət etdiyən yerlər çox soyuq, saxtalar olur. Bilirsen, əsgər əmi, mənənim babam da vaxtilə sənə kimi əsgər olub, amma mən onu heç zaman görməmişəm. Ancaq divardakı əsgər formalı şəkildən tanıyıram. Babam Şuşada xaribülbulü qoruyan zaman şohid olub, xaribülbulü də düşmənlərə ösir düşüb. Nəməm deyir ki, indi sənə kimi əsgər əmilər tezliklə düşmənləri Şuşadan qovub xaribülbulü azad edəcək. Onda həm xaribülbulü, həm də göydə, Allah baba-nın yanında olan babam bunu görəb sevəcəyəm... Əsgər əmi...”



Qəfil qarşdakı qayalara dəyən mərmənin partlayış dalğası bayaqdan bəri yalnızca kimi ulayan çovğunla birləşərək vahiməli burulğan yaratdı və yarımqəd oxunmuş bu məktubu bir həmlədə onun əllərindən alıb sildirim yuxarı uçurmağa başladı. O an orada olan hər kəs, düşüncələr də, müharibənin od-alovuna baxmayaraq, ön səngərə əsgərlərimizə məktub gətirən o qız da təəccüblü baxışlarla ağ göyəriyə döndü ətrafından şütü-üy keçən güllələr, mərmirlər arası ilə üz Şuşaya doğru qanad açan ağ zərri, “əsgərə məktub”u izləyirdilər...

Ön cəbhənin müli qəhrəmanı

Nəçə vaxt idi ki, gecə-gündüz demədən müharibənin od-alovu içərisindən keçərək, qəhrəman oğullarımızın qarış-qarış azad etdiyi Vətən torpaqlarımıza ayaq basır, düşüncələrimizə məktublar, kiçik sovaqlar çatdırır, onlara arxa cəbhədəki milyonların tükənməz sevgisini yetirirdi.



Düzdür, dilinə gətirməyə də, əvvəllər qorxurd. Hələ yenicə işğaldan azad olunan ərazilərimizə ayaq basanda lap yaxından eşidilən tank-top səsləri, ətrafda partlayan mərmir oğullarında ondan dəhşətli hiss yaradırdı. Həmin anlarda ələ bilirdi ki, daha bu sonda...

Bir dəfəsində isə lap ölümlə burun-buruna gəlmişdi. “Vilis” markalı maşınla dolma, çala-çuxur yollarla Cəbrayılə doğru yol almışdılar, önleri ilə isə bir neçə təminat maşını gedirdi. Birdən sanki ayaqlarının altından yer qaçmış, dəhşətli partlayış səsi eşidilmiş və günün günorta çağı ətrafı duman bürümüşdü. O anda qalçaqları tutulmuş, gözlerini tor bürümüş, nə baş verdiyini anlamamışdı... Amma bir müddədən sonra ətrafda toz dumanı yatmış və ömrü boyu unutmayacağı qanlı müharibə mənzərəsi ilə rastlaşmışdı. Cəmi bir neçə daqiqə öncə gözleri önündə irəliləyən təminat maşınına düşmənin atdığı mərmir paramparça etmişdi...

Və bu mənzərədən sarılın öz orada şohid olan əsgərlərimizin əziz ruhu qarşısında özüne söz vermişdi ki, bir daha heç vaxt öz canı üçün qorxmayacaq. Hər nə olursa-olsun, hansı çətinliyə düşürsə-düşsün, müharibədə üzünə götürüldüyü missiyanı sonuna qədər yerinə yetirəcək, bu qan-qadamin içərisində daim əsgərlərimizin yanında olacaq, xalqımızın onlara olan ümid, inam və dualarını çatdıracağıdı...

Dəfələrlə şahidi olmuşdu ki, şagirdlərin əsgərlərə ünvanladığı məktublara düşüncələrimiz qarşısında oxuyanda (baxmayaraq ki, onlar yenicə döyüşdən çıxmış, yorğun, aralarında yaralananlar olurdu, yaxud da çiyin-çiyinə döyüşdükləri silah qarşıqlarının hansınsa şəhidliyindən



olduqca kədərlı, məyus olurdular) gördü ki, orada yazılanlar düşüncələrimizdə inanılmaz ruh yüksəkliyi yaradır, gözələrin düşməne artan qısaq hissə oxunur. Belə anlarda qız da gözələrin axan sevinc gözyaşları içərisində fəxrli öz-özünə deyirdi: “Şükürlər olsun sənə, İlahi, taleyimə bu cür qürurlu bir qismət yazmışsın. Döyüşməmə də, güllə atmasam da, Vətən müharibəmizdə əlimdən gələnlə kiçik xidmətimlə düşüncələrimizə dəstək olaram və mən də mənfur düşməndən 30 illik qisasımızı bu cür alıram...”

Və üreyindəki əminliklə əlavə deyirdi: “Bilirəm, o gün də uzaqda deyil ki, Şuşada qalib əsgərlərimiz qarşısında “Zəfər məktubları” oxuyacağam...”


Öt kökü üstündə bitir

“Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Xanoğlan qızı Şixəliyevadır “Qarabağ söhbətləri”ndə... 1983-cü ildə Göyçay rayonunda anadan olan Nuranə xanım atası Xa-

noğlan Şixəliyevin hüquq-mühafizə orqanlarında xidməti işi ilə əlaqədar olaraq müxtəlif rayonlarda orta məktəb təhsilini davam etdirib və nəhayət, 1999-cu ildə Bakı şəhərində 160 saylı məktəbi bitirib. Azərbaycan Dillər Universitetinə qəbul olub. Təyinatla Sabirabad rayonunda müəllim kimi pədaqoji fəaliyyətə başlayan Nuranə Şixəliyeva 2005-ci ildən Bakı şəhəri Nərimanov rayonunda yerləşən 66 saylı Tərəqqi liseyində ixtisası üzrə müəllim, fənn metodbirliyə sədr, uşaq birliyinin rəhbəri, Yeni Azərbaycan Partiyasının lisey üzvü təşkilatının sədr müavini kimi fəaliyyət göstərib. 2008-ci ildə Xətai Rayon Heydər Əliyev adına liseydə Təlim-tərbiyə və təşkilatı işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib, 2017-ci ildən isə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, YAP Xətai Rayon Təşkilatı İdarə Heyətinin və Qadınlar Şurasının üzvüdür.

23 illik pədaqoji staja malik olan Nuranə Şixəliyeva vətənpərvərlik istiqamətində fəal ictimai fəaliyyətlə məşğuldur. Elə 44 günlük Vətən müharibəsi ərfəsində də “Əsgərə xatirə” layihəsi çərçivəsində ön cəbhəyə yolları, təhlükəli olmasına baxmayaraq, yenicə düşməndən azad olunan ərazilərimizə gedərək əsgərlərimizə arxa cəbhədən məktub və sovaqlar çatdırıb.

Nuranə xanıma bu cəsarəti vəren, ruhuna vətənpərvərlik hissələri aşılayan əmil isə yetişdiyi ocaqdan qaşayanaqlar. O, gözünü açandan atası marhum Xanoğlan Şixəliyevi daim vətənin keşiyində duran, elinin, obasının qayğısına qalan görüb. Təsədüfi deyil ki, bu gün də Xanoğlan müəllimi vaxtilə işlədiyi bölgələrin əhalisi, xüsusilə də qarabağlılar ədalətli, vətənpərvər, xeyirxah bir insan kimi daim anır, xatirəsini hörmətlə yad edirlər.



Əslən Ermənistan SSR-in Vədi-basar rayonundan olan və Sabirabadda məskunlaşan Xanoğlan Şixəliyev 1977-ci ildən 2015-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə Göyçayda, Ağdaşda, Şəkiddə, Cəliabadda, Bərdədə çalışıb. Bərdədə çalışdığı dövrdə, Murovdə göstərdiyi xidmətə görə “İgidlik ordeni” ilə təltif edilib. O, xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə baş ədliyyə müşaviri rütubəsinə layiq görülüb.

Heydər Əliyevlə bağlı 2 kitabı - “Heydər Əliyev çöreyi” və “Heydər Əliyev okulu” adlı kitabları işiq üzü görən Xanoğlan Şixəliyev “Qızıl qələm” mükafatına da layiq görülüb.

Nuranə Şixəliyeva vurğulayır ki, atası Xanoğlan Şixəliyev Ümmümilli Lider Heydər Əliyev məktəbi keçdiyi üçün hər zaman dövlət və dövlətçiliyə sadiqliyini sübut edib, xalqının, millətinin yanında olub, onlara hər vaxt kömək etməyə çalışıb.

Keçmişimizi unutsaq, gələcəyimizi qura bilmərik

- Birinci Qarabağ müharibəsinin qızgın vaxtlarında atam Bərdədə rayon prokuroru vəzifəsində işləyirdi, buna görə biz də orada yaşayırdıq. Bərdə rayon 1 nömrəli orta məktəbin ibtidai sınıfında oxuyurdum, 27 şagird iddik. Yadımdadır, bir səhər mək-



təbə gedəndə gördüm ki, hər şey tamamilə dəyişib. Məktəbimizin əksər sınıf otaqlarında ermənilər tərəfindən zorla yurdlarından didərgin salınan məcburi köçkünlər yerləşdirilmişdi. Digər sınıflarda isə biz, 40-50 uşaq bir yerdə təhsil alırdıq. O zaman atam da qaldığımız qonaq evinə aid qarajda, yay mətbəxində məcburi köçkün ailələrini gətirib yerləşdirmişdi. Onlara hər cür kömək göstərirdi.

Yaşım az olsa da, o insanların çəkdiyi hər cür mərhumiyyətləri, acılığı, mənəvi sıxıntıları görür, dərin-dən hiss edirdim. O da yadımdadır ki, həmin günlərdən sonra atamın əynindən “buşlat” çıxmıdı. O əsgərə, yuxarı mövqə deyilən Murovdə işiqamətinə ərazilə təminatı aparırdı. Bir dəfə isə 6 saat orada qar uçqununun altında qalmışdılar. Həmin vaxtlar demək olar ki, atamın üzünü görmürükdük. O, evə biz yatan-dan sonra gəlib, biz yuxudan oyanana qədər də çıxıb gedirdi...

İndi düşüncüm ki, bəlkə də o günləri görüb yaşadığıma görə mənim də hər məktəbinə, hər sistemlərinə sevgim yarıdı. Fəaliyyətimin böyük bir hissəsini uşaqlara, yeniyetmələrə, gənclərə vətənpərvərlik hissələrinin aşılanması istiqamətində olan işlərə yönəltdim. İndi də tariximizlə, keçmişimizlə, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərə bağlı şagirdlərimə ətraflı məlumat verməyə çalışıram, bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirirəm. Çünki biz tariximizi, keçmişimizi unutsaq, gələcəyimizi qura bilmərik.



“Əsgərə xatirə kitabı”

- 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra isə “Əsgərə xatirə kitabı” layihəsinə start verdik. Məqsədimiz Silahlı Qüvvələrimizin ön xətdə xidmət edən hərbi qulluqlarının asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəmizi vermək idi. Layihənin ana xəttini tələblər, şagirdlər, ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən təqdim edilmiş bədi, vətənpərvərlik, tarixi, hərbi sənəti mövzusunda yazılmış kitabları ön xətdə yerləşən hərbi hissələrə çatdırmaq və əsgərlərə gətirmək ibarət idi. Eyni zamanda bu kitabların ön səhifəsinə şagirdlərimiz öz özlərək yazırdılar. Hərbi hissələrə yollarınaq bu kitabları əsgərlərimizə çatdırırdıq. Eyni zamanda deputatlar, ictimaiyyət nümayəndələri, müəllimlər və valideynlərlə onların görüşlərini təşkil edirdik.

Sözündən layihə çərçivəsində Tərtər, Ağdam, Bəyləqan istiqamətlərində olduq. Amma ən unudulmaz görüşlərimizdən biri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərimiz zamanı olmuşdu. O zaman Lələtəpəyə qalxıb ücrəngli bayrağımız dalğalandırılan yeri də ziyarət etmişdik. Deyim ki, həkəmdə, hamda da, ümmümiyyətlə, baş çəkdiyimiz bütün hərbi hissələrdə döyüşçülər arasında olan yüksək vətənpərvərlik əhvali hər zaman bizi qürurlandırır.



Müşahidə edirdik ki, əsgər və zabir heyətimizin hər bir üzvü Ali Baş Komandanın “İrəli” əmrini gözleyir ki, işğaldan qalan digər torpaqlarımız da azad etsinlər...

“Ön cəbhəyə gedib məktubları əsgərlərimizə şəxsən çatdırırdım”

- Nəhayət, 2020-ci ilin 27 sentyabrında o böyük gün yetişdi və Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Vətən uğrunda irəli” əmrini verdi. Və haqq savaşımların ilk gündündən etibarən igid oğullarımız arxa cəbhəyə qələbə xəbərləri gəndərməyə, xalqımıza zəfər sevincini yaşatmağa başladılar.

Mən özüm də hərbi müdafiəçisi olduğum üçün döyüşlər başlayanda müraciət etdim və rəsmi qeydiyyatdan keçdim ki, nə zaman müharibədə tibb bacısı kimi mənə ehtiyac olsa, canla-başla gedib xidmət edim.

Lakin bu istəyimə çatmasam da, 44 günlük müharibənin ilk günlərindən etibarən “Əsgərə xatirə” layihəsinə yenidən start verdik. Layihə çərçivəsində şagirdlərimiz əsgərlərimizə məktublar yazırdılar, bununla yanaşı, məktubların yanına kiçik hədiyyələr də qoyurdular. Layihəmizin məqsədi əsgərlərimizə inamımızla, güvənmizlə, dualarımızla onların yanında oldu-



ğumuzu bildirmək idi. Qeyd edim ki, “Əsgərə xatirə” layihəsinin 11 nəfərdən ibarət təbliğat və təşviqat qrupu var, hansı ki onun tərkibində bəzi deputatlar, iş adamları, sahibkarlar, müəllim, həkim kontingenti fəaliyyət göstərir. Bu qrupumuzu Müdafiə Nazirliyi təsdiq etmişdi.

Amma 2020-ci ilin oktyabrından etibarən ön cəbhəyə tək gedir, yardımları, məktubları əsgərlərimizə şəxsən özüm çatdırırdım. Yeni döyüşçülərimiz, xüsusi təyinatlılarımız addım-addım torpaqlarımızı azad edib irəlilədikcə, mən də arxalarıma gedib onları ziyarət edirdim. Bəzən döyüşçülərimizlə görüşəndə şahidi olurdu ki, onlar günlərlə ac, susuz qalıb (çünki yollar təhlükəli olduğu-



çün təminat bəzən gecikirdi), amma mənətlə döyüşçülər ki, tək torpaqlarımızı azad edək, qələbə qalaq. Yadımdan çıxmaz, Hadrutun Tuğ səbəbəsində olanda çox yaxınlıqda qızğın döyüşlər gedirdi, dəhşətli atışma səsi gəlirdi. Görürdüm ki, əsgərlərimizin hamısı mənəndən ötrü nahat olurlar ki, qorxaram, gərginlik keçirərəm. Amma elə bil mən də o oğullarımızda olan mənətləndən güc-üvvət əlaqə casarətləndim. Hətta heç bir təhlükəyə baxmadan Tuğdakı qədim Alban kilsəsinə ziyarətə getmişdim. Onu da deyim ki, döyüşlər gədə-gədə azad olunan torpaqlarımıza ayaq basan ilk müli şəxslər-dən biri kimi, çox qəribə hisslər keçirirdim. Bir tərəfdən insanı barbar düşmənin yurdlarını necə talayıb vırana qoymasından yaranan qəzəb hissi bürüyürdü, digər tərəfdən də 30 illik nisgildən sonra azad torpaqlarımıza ayaq basmağın təsvirəgəlməz qürurunu yaşayırdım.

Şuşa zirvəsində qələbə sevinci

- Müharibə ərfəsində, oktyabrın 2-dən Cəbrayıl, Füzulidə, Hadrutda olmuşam. Şuşaya isə azadlıqdan bir ay sonra, dekabrın 8-də getmişəm. Şuşaya qəhrəman döyüşçülərimizin dağların düşü, meşələrin içərisi, qayaların üstü ilə açdıqları “Zəfər ciyri” ilə gedirdik. Yollarla qalın qar var idi, hətta orada maşınımız qar uçqununda batdı. Bir neçə saatdan sonra kiçik, zirehli təminat tankı gəlib bizi çıxardı və yolunuza davam etdik. Yolboyu bir ay əvvəl burularda gedən döyüşlərin izlərini daşıyan mənzərələrə qürurlu şahidlik etdik. Ətraf düşmənin məhv edilmiş hərbi texnikasının qalıqları ilə dolu idi. Daşaltıdan Şuşaya qalxanda heyətimdə heç zaman duymadığım qəribə hisslər yaşadım. Həyəcədən, qürurdan üreyim aç qalırdı yerindən çıxsın, sevinc göz yaşlarını saxlaya bilmirdim, onlar qeyri-ixtiyari öz-özünə süzülürdü...


Şuşada yerləşdirilmiş Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin döyüşçüləri ilə görüş-dük, hünərlə, missisiz qəhrəmanlıqla azad etdikləri Qarabağın baş tacında Zəfər sevincimizi bölüşdük, məktublarımızı oxuduq, sovaqlarımızı çatdırdıq...

Bilirsiniz, Zəfərdən sonra azad Şuşada qalib döyüşçülərin qarşısında qələbə əhvali məktubları oxumaq tamamilə ayrı bir xoşbəxtlik idi və bu hissələrin sözlə ifadəsi mümkün deyil, gərək onu yaşayasan...

Bu təsvirəgəlməz xoşbəxtliyi Azərbaycan xalqına yaşatdığı üçün ömrü boyu müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusunun hər bir qulluqçu-

Göyərçin-məktublar...

“Salam, Banu qızım... Xatıradın məni? Düz ilayim əvvəl mənə məktub yazmışdın. O zaman dediyin kimi, əsgər əmilərin xaribülbulü azad etdilər və həm xaribülbulü sevindi, həm də sənənin babanın göylərdəki ruhu şad oldu. Bax, indi mən sənə Şuşadan məktub yazıram, buradakı digər əsgər əmilərin də sənə çoxlu salam göndərirlər. İstəyirik ki, sən də bir gün Şuşaya gələsən və biz birlikdə Cidir düzündə gəzək, xaribülbulü tapıb onunla görüşək, birlikdə Top-xananın üzərində uçan qartalları seyr edək...”



Qəfil coşan rüzgər yarımqəd oxunmuş bu məktubu bir həmlədə onun əllərindən alıb parlayan səmaya qaldırdı... O an orada olan hər kəs - şagirdlər də, müəllimlər də, valideynlər də, azad torpaqlarımızın keşiyini çəkən əsgərlərimizdən məktub gətirən o qız da, ağ göyəriyə döndü bütün əllərimizin, obalarımızın, bütöv Vətənimizin səmərəsinə qanad açan ağ zərri, “əsgərdən məktub”u izləyirdilər...

Və o anda həmin qız gözələrinə axan sevinc göz yaşları içərisində fəxrli öz-özünə deyirdi: “Şükürlər olsun sənə, İlahi, taleyimə bu cür qürurlu bir qismət yazmışsın. Döyüşməmə də, güllə atmasam da, Vətən müharibəmizdə əlimdən gələnlə kiçik xidmətimlə də olsa, döyüşçülərimizə dəstək olum və mən də mənfur düşməndən 30 illik qisasımızı bu cür aldım...”



suna minnətdarlıq, Vətənin azadlığı-nı canlarından əziz bilən müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik...

“Mehriban xanım Əliyevanın humanizmə köklənmiş fəaliyyətini örnək götürürəm”

- Həzrət vətənpərvərlik istiqamətində müxtəlif aksiyalar həyata keçiririk. Belə ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq edirik və məhz bu əməkdaşlıq sayəsində onların nümayəndələri ilə birlikdə ölkənin müxtəlif rayonlarında olmuş, şəhid və qazi ailələri ilə görüşmüşük. Görüşdüyümüz ailələr əlimizdən gələndi qədər mənəvi, psixoloji və maddi dəstək təməinə çalışmışıq. İndiyə qədər 74 qazimə “Əsgərə xatirə” layihəsi xətti ilə əməkdaşlıq etdiyimiz klinikalarda fizioterapiya, reabilitasiya, nevrologiya və psixologiya istiqamətində kömək göstərmişik.




Şəhid və qazi övladlarına dəstək olmaq üçün onlarla mütəmadi olaraq topla, ya da şəxsi görüşlər təşkil edirik. Eyni zamanda əlamətdar günlərdə həmin uşaqlar üçün tədbirlər keçiririk. Məsələn, ötan il 1 İyun Uşaqlar Müdafiə Günündə Şəkiddə açıq havada “Xaribülbulü igid yadıqların” adlı böyük bir festival keçirdik və orada Bakıdan və müxtəlif bölgələrimizdən olan 100-dən artıq şəhid övladı iştirak etdi.

Planlaşdırın ki, həmin festivalı bu il “Şuşa il”nə də bir töhfə olaraq mədəniyyət paytaxtımızda keçirək...

Baş çəkdiyimiz bütün şəhid, qazi ailələrinə dövlət qayğısının şahidi olduq. Birinci xanım Mehriban Əliyevanın bu ailələrə göstərdiyi xüsusi diqqət və qayğı onların hər birində hörmət və minnətdarlıqla xatırlanır.

Mən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sağlam dəst-xatindən özüm üçün örnək götürürək çalışıram ki, onun mərhəmət, humanizm, xeyirxahlıq və daha saymadığım digər yüksək insani xüsusiyyətlərindən ibarət yol xəritəsi ilə addımlayım, birinci xanımın insanpərvərliyə köklənmiş fəaliyyət planından bəhrələnməm.



Qəfil coşan rüzgər yarımqəd oxunmuş bu məktubu bir həmlədə onun əllərindən alıb parlayan səmaya qaldırdı... O an orada olan hər kəs - şagirdlər də, müəllimlər də, valideynlər də, azad torpaqlarımızın keşiyini çəkən əsgərlərimizdən məktub gətirən o qız da, ağ göyəriyə döndü bütün əllərimizin, obalarımızın, bütöv Vətənimizin səmərəsinə qanad açan ağ zərri, “əsgərdən məktub”u izləyirdilər...

Və o anda həmin qız gözələrinə axan sevinc göz yaşları içərisində fəxrli öz-özünə deyirdi: “Şükürlər olsun sənə, İlahi, taleyimə bu cür qürurlu bir qismət yazmışsın. Döyüşməmə də, güllə atmasam da, Vətən müharibəmizdə əlimdən gələnlə kiçik xidmətimlə də olsa, döyüşçülərimizə dəstək olum və mən də mənfur düşməndən 30 illik qisasımızı bu cür aldım...”

Sosial layihələr əhalinin həyat şəraitinin yüksəldilməsinə xidmət edir

Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, postmüharibə və pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycanda sosial sahənin inkişafına xüsusi diqqət göstərilir. İqliləbi islahatlar sosial ödənişlərin ciddi şəkildə artırılmasına imkan verib. 2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub. Bu siyasətin təməlinə insan amili dayanıb.

2019-cu ildə əməkhaqqı və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olunub. 2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılışdı. Şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə qayğı, əhalinin məaşlarının, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması daim gündəmdə olub.

Bu ilin əvvəlində isə icra olunan çox geniş sosial layihə buna bariz nümunədir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, eəcə də təqaüdlər, sosial müavinətlər artırılıb. Bu artım ölkə üzrə 2 milyondan çox insana gəmilə olub. İqtisadçıların açıqlamasına görə, ötan il vergi orqanlarında tutulduğundan əlavə 1,4 milyard manat vəsait topla-yıblar. Ölkə rəhbərinin tapşırığına əsasən dövlət bu məbləğin üstünə əlavələr edərək 1,5 milyard manatı sosial sahəyə istiqamətləndirib. Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdirilib. Belə ki, ilin əvvəlindən pensiyaların siğorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb. Ötan il pensiyaların orta aylıq məbləği 9 faiz artırılaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği isə 8 faiz artırılaraq 358 manata çatdırılıb. Ümmü-millikdə isə, demək olar ki, son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artırılıb.

Bu, bir daha Azərbaycan Prezidentinin sosial sahəyə nə qədər böyük önəm verdiyindən xəbər verir. Bu bərədə Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Biz müntəzəm olaraq məaşları qaldırı-raq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq gö-rərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qanə edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün iş-ləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görüldü. Məaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir. Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca bəz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönləndəcəyik”.

Xatırladaq ki, əməkhaqqı və digər sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildə 600 milyon manat, 2022-ci ildə isə 1,5 milyard manat olmaqla, ümmümillikdə son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılışdı.

2020-ci ilin noyabrında qazanılan möhtəşəm Zəfərdən sonra Vətən müharibəsi iştirakçıların, şəhid ailələrinin, müharibə əilləri və onların ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl sosial layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bununla bağlı deyib: “Bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrə-nirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədə əziyyət çəkmiş insanlara göstərilən diqqət doğ-rudur da nəmünəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sü-rülür ki, başqa ölkələrdə bəz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əillərinə dövlət tərəfindən mənzil-lərin verilməsi. Bu, bizim təşəbbüsimiz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edil-tilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbə-də duranlar, yeni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərin təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, ikinci Qarabağ müharibəsinin iştirakçıları, yeni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilib. Hesab edirik ki, Birinci Qarabağ müharibə-sində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində tam, yeni növbədə duranlara mənzillər veril-çək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Yeni bir daha demək istəyirəm ki, bu, sifir bizim təşəbbüsimizdir. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq bu həssas kateqoriyadan olan insanlara olmağın də-rəcədə təsəlli vermək və onların dərdinə şəriklə olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti nəçəyə başa gəlir və bu, büt-d-cə üçün böyük bir yükdür. Amma biz bu yükdən altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq”.

Vətən müharibəsi və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, şəhid ailələrinin sosial təminatı xüsusi olaraq diqqətdə saxlanılır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Bu kateqoriyadan olan insan-ların işlə təmin etmək üçün dövlət başçısı tərəfindən Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Bu protezlər ən son texnologiyadır. Onların normal həyata qay-tarmaq üçün Azərbaycan hök



Məktublar: problemlər, rəylər, təkliflər...



Lerikdə əhəlinin su problemi həll olunur

Son illər dağlar diyarı Lerikdə əhəlinin su problemi həll olunur. Artıq Mastayıl-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılıb.

Prezidentin sərəncamı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə Geskon, Sors, Mulalan, Şingədulan kəndlərini daimi və keyfiyyətli su ilə təmin etmək üçün 1 milyon manat vəsait ayrılmışdır. Suyun əsas mənbəyi kimi Şivlə və Bilevər kəndlərindən 5-6 kilometr aralıdakı meşə massivində olan Şüpek bulağı, Mulalan kəndindən isə 4-5 kilometr məsafədə yerləşən Alaşar çayı seçilmişdir. Çəkiliş başa çatdıqdan sonra həmin kəndlərin yaxınlığında su anbarı inşa edilmiş, evlərə yaxın məsafələrdə bulaqlar quraşdırılmışdır. Bununla bərabər, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Sosial-iqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə rayonun Siyov, Züvüç kəndlərinə su xətləri çəkilmiş və 36 tonluq anbar inşa edilmişdir.

Zəfər ORUCOĞLU,
Lerik rayonu Bradi kəndi

Təbiətin möcüzəsi olan kəndimiz yolsuzluğun əsiridir

Qubada anadan olmuşam. Sonralar taleyim mənə başqa şəhərə apararsa da, yenidən doğma yurda, Gültəpə kəndinə qayıtmışam. 30 ilə yaxındır uşaqlıq çağımın qayğısız anlarının dolacağı kəndimizdəki ata ocağında yaşayıram.

Kəndimiz təbiətinə görə Qubanın ən gözəl məkanlarından biridir. Dağın döşündə, meşənin içində, aşağıdan və yuxarıdan çayı olan kəndimiz bura gələnləri valeh edir.



Amma kəndin yolu bu gözəlliyə xələl gətirir. Dağətəyi olduğu üçün bizim tərəflərdə yağış tez-tez müşahidə edilir. Yollar torpaq olduğundan onun qurumağı bir qədər uzun çəkir. Bu hələ harasıdır, ardıcıl yağışlı günlərdə palçıq dize çıxır.

Kəndimizə iki tərəfdən yol var. Hər ikisi yararsız vəziyyətdədir. Yayda yene keçmək mümkündür. Amma yağıntılı aylarda hər iki yola ayaq basılması deyil. Hətta yağıntılı günlərdə kəndimizə maşınla da gedib-gəlmək olmur.

Əgər kəndimizin yolu yenidən çəkilsə, bu həm də turizmin inkişafına müsbət təsir göstərər. Meşənin içində yerləşən kəndimizdəki bulaqlar, çiçəklər, nadir ağaclar təbiətin möcüzəsidir. İndi bu möcüzəli kənd yolsuzluğun əsiridir.

Səmayə QARAYEVA,
Quba rayonu Gültəpə kəndi

"Qəza qəhrəmanları"nın özbaşınalığına son qoyulacaq mı?

Mən paytaxt Bakının adi sakinlərindən biri - taksi sürücüyəm. Şəhərimizin gündən-günə gözəlləşməsi hamı kimi mənə də sevindirir. Səhər tezdən gün batanaqadək Bakı sakinlərinin və paytaxta gələn qonaqların xidmətindəyəm. Şükürlər olsun, peşəmdən razıyam və zəhmətimlə ailəmi dolandıra bilərəm.

Amma son vaxtlar biz sürücüləri və piyadaları Bakı yollarında sayı günbəgün çoxalan mopedlər əməli-başlı narahat edir. Motorolları idarə edən bu naşı "sürücülər" yol hərəkəti qaydalarına qətiyyətlə riayət etmir, törədikləri qəza hallarına soyuq-qanlıqla yanaşır və heç nəyə əhəmiyyət vermirlər. Sanki elə belə də olmalıdır.

Bu tip nəqliyyat vasitələri əsasən poçt və qida daşıma xidmətləri ilə məşğuldurlar. Sifariş vaxtında ünvanına çatdırmaq üçün onlar yollar-



da qəza vəziyyəti yaratmaq- la yanaşı, işiqforda dayanan avtomobilləri zədələyərək hadisə yerindən qaçırırlar. Belələri haqda qanuna uyğun şəkildə mütəaq ciddi tədbirlər görülməlidir. Bu "sürücülər" piyadaların da həyatına ciddi təhlükə yaradırlar. Hətta bu "qəhrəmanlar" küçələrdə piyada üçün nəzərdə tutulan səkilərdə istədikləri vaxt hərəkət edir və cəzasız qalırlar.

Mən bunları əsl "qəza qəhrəmanları" adlandırardım. Görəsən bunlardan canımız nə zaman qurtaracaq?!

Hörmətli redaksiya, xahiş edirəm mənim bu narahatlığımı aidiyyəti dövlət orqanlarına çatdırarsınız. Çünki vaxtında atılan qəti addım gələcəkdə baş verə biləcək nə qədər qəza və bəlanın qarşısını ala bilər.

Tahir VƏLİYEV,
Bakı sakini

Kəndimizdən keçən rahat yol... narahatlıq yaradıb



Göygöl rayonunun Üçtəpə kəndində 10 min nəfərə yaxın adam yaşayır. Olduqca səfahət ərazidə yerləşən kəndimizdə son illər həyata keçirilən abadlıq və quruculuq işlərini sakinlərimiz razılıqla qarşılayır.

Belə ki, bir neçə il əvvəl kənddə müasir məktəb binası inşa edilərək istifadəyə verilmiş, kəndin ortasında keçən magistr al avtomobil yolu yenidən qurulmuşdur.

İnqilab RZAYEV,
Göygöl rayonu

Sürücülər "sarı jiletli"lərin əlində qalıb



Bakı küçələrində demək olar ki, addımbaşı rastlaşdığımız "sarı jiletli"lər yəqin ki, hər kəsin diqqətini cəlb edib. Əvvəla rəngi, sonra da "xidməti" ilə. Onların "xidməti" isə əksər sürücülərin yaralı yeridir.

Küçələrdə parklanmanı guya tənzimləyən bu adamların sayəsində bəzən bir sırayla kifayətlənməyib, ikinci sıra maşın saxlayanlara, hətta piyada səkilərində avtomobil park edənlərə rast gəlmək mümkündür. Bu da piyadaların haqlı narazılığına, bəzən "sarı jiletli"lərlə mübahisələrinə gətirib çıxarır. Maşını saxlamağa yer axtarılanda tapılmayan "sarı jiletli" sürücülər dayandırdığı ərazidən çıxmaq istəyəndə avtomobilin yanında peyda olurlar. Heç bir

qəbz təqdim etməyən bu şəxslər avtomobilin zədə alınmasına, Bakı Nəqliyyat Agentliyinin cərimə yazmasına cavabdehlik daşmadıqlarını bildirir və qəribədir ki, onlara ödənilən məbləğlə - qəpiklə kifayətlənmirlər. Hətta elələri də var ki, avtomobil park edəndə başının üstünü alıb neçə saata çıxacağıni soruşur, ödənişi əvvəlcədən etməyi tələb edirlər. Ödənişin məbləği isə saata görə dəyişir.

Düzdür, şəhərimizdə müasir tipli dayanacaqlar var. Amma görünən odur ki, bu dayanacaqlar kifayət etmir, sürücülərin tələbatını ödəmir. Elə bunun nəticəsidir ki, "sarı jiletli"lər küçələrdə parklanmanı tam nəzərə götürürlər.

Rafiq DADAŞOV,
Bakı sakini

Soyuqda kitabxanaya gələn yoxdur

İlk baxışdan binanın önündə yazılmış "Qızılhacılı qəsəbə modern kitabxana və mədəniyyət mərkəzi" yazısı bizi özünə cəlb etdi. İçəri daxil olduq. Hiss olunurdu ki, ikimartəbəli bu bina sovetlər dövründə inşa edilmiş.

Birinci mərtəbədə heç bir səs-səmir olmadığından ikinci mərtəbəyə qalxdıq. Burada kitabxana yerləşirdi. Bizi kitabxananın müdiri Tamaşa Aslanova qarşıladı. Soyuqdan tir-tir esən müdirin danışmağa həli yox idi. Yanında dayanmış bir qız da söhbətimizə qoşuldu.

- Görürsünüz də günümüzü. Buna baxmayaraq hər gün kitabxanaya açıq qıx, oxucularımız azalmasın. Ancaq heç kim gəlmir. Bir də ki, bu soyuqda kim gələr?

Söhbət zamanı öyrəndik ki, kitabxananın 300 nəfərdən çox oxucusu var. Lakin onların qış mövsümündə bura gəlib kitab götürmələri müşkül məsələyə çevrilir. Kitabxana müdiri Tamaşa Aslanova dedi ki, bu vəziyyət uzun illərdir davam edir: "Yayda istidən, qışda soyuqdan əziyyət çəkirik. Vəziyyəti Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Gündüz Hacıyev də bilir. Hər dəfə yanına gedib kömək istəyəndə deyir ki, gözəyən. Bilmirəm nə vaxta kimi gözələyəcək".



Kitabxanadan çıxanda bir daha çevrilib binanın qarşısındakı yazını oxuduq. Goranboy rayonu "Qızılhacılı qəsəbə modern kitabxana və mədəniyyət mərkəzi". İndi sual olunur: bunun nəyi modern oldu?

S.ƏLİYEV,
"Azərbaycan"



"Qanunsuz küçə ticarətinin qarşısının alınması üçün müvafiq orqanlara məktublar göndərilmişdir"

"Azərbaycan" qəzetinin 27 noyabr 2021-ci il tarixli sayında dərc edilmiş "Ticarət həm də mədəniyyətdir" sərəlövhəli məqalədə qaldırılmış problemin həlli istiqamətində tədbirlərin görülməsi ilə bağlı məktubunuzu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, məqalədə qeyd olunan Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində sakinin ortasında meyvə-tərəvəz, təzə balıq və digər qida məhsullarının satılması faktı ilə bağlı agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmış və qeyd olunan məsələnin küçə ticarətinə aid olduğu müəyyən edilmişdir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati cərimə nəzərdə tutulmuşdur. Eyni zamanda "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli fərmanının 5.53-cü maddəsinə uyğun olaraq İnzibati Xətalər Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə inzibati icraata Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır.

Qeyd olunanları nəzərə alaraq, sözügedən ünvanda inzibati xəta yox vermiş şəxs(lər) barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması və qanunsuz küçə ticarətinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq məktublar Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir.

Balarəhim QULİYEV,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini

"BakıKart" həm də problem deməkdir

Marşrut avtobuslarının kart sistemə keçməsi sərnişinlər tərəfindən rəğbətə qarşılanıb, baxmayaraq ki, sərnişinlər bu zaman çətinliklə üzləşməli olurlar. Məsələn, kartı avtobusa yükləmək üçün ön qapıdan minmək məcburiyyətində qalırlar ki, bu da istər-istəməz növbə yaradır və nəqliyyat vasitələri dayanacaqlarda çox vaxt itirməli olurlar.



Sərnişinlərin kartla bağlı üzləşdiyi əsas problem isə yükləmə terminallarının lazımı yerlərdə qoyulmaması və onların da çoxunun işləməməsidir. Məsələn, Binəqədi qəsəbəsində heç bir dayanacaqda yükləmə terminalı quraşdırılmayıb. Sərnişinlər məcbur olub ona-buna yalvarırlar ki, kartlarını istifadə etsinlər. Mir Cəlal küçəsində, Azərbaycan Texniki Universitetinin qarşısında, Dərnəgüldə və bir çox başqa ərazilərdə yerləşən dayanacaqlardakı yükləmə terminalları da işləmir.

Sərnişinlərin narazılığına səbəb olan məsələlərdən biri də avtobuslardakı terminallara vurulan kartlardan çox pul çıxmasıdır. Məsələn, kartdan bəzən 30 qəpik əvəzinə 40-50, hətta 60-70 qəpik çıxır. Sərnişinlər yanarmış sılığa görə buna nəzərət edə bilmirlər.

Hafiz MİRZƏYEV,
Bakı sakini

Özbaşınalığı yüzlərlə sakinin yolunun kəsilməsinə səbəb olub

Xətai rayon Gəncə prospekti, 27 saylı binanın çoxsaylı sakinlərinin haqlı narazılıqları artıq 4 aydır ki, öz həllini tapmur. Buna başlıca səbəb isə dövlət tərəfindən standartlara uyğun olaraq eni 2 metr olan və aqayla döşənmiş pilləkəni qanunsuz olaraq Ələmdar Alverdiyev adlı bir şəxsin sökməkə tam yararsız vəziyyətə salmasıdır.

Onu da qeyd edək ki, bu pilləkən bina sahiblərinin avtobus dayanacağına, orta məktəblərə, körpələrin evinə və ərzaq dükanlarına gediş-gəlişi üçün yeganə yoldur.

Ə. Alverdiyev sökdürdüyü pilləkənlərin yerində qanunsuz obyekt inşa etdirəcəyini bildirir. Bunun üçün ciddi təhlükə mənbəyi sayılan yüksək təzyiqli qaz xəttinin yerini də dəyişdirib.

Onu da bildirik ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, "Azəriqaz" İstehsalat Birliyinə müraciət etmişik. Sizdən xahiş edirik ki, bu məsələnin həlli yolunda bizə yardımçı olasınız.

Cəfərov Səttar Cəfər oğlu,
Məmmədov Ziya Əlişir oğlu,
Quliyev Şövqət Zakir oğlu,
Cəbrayılzadə Sahib Sərdar oğlu...
cəmi 14 nəfər





Ata qədar əziz ata ocağı

Bura nə Hiroşima, nə də Naqasakidir. Atom bombardmanı da olmayıb. Gördüyünüz bu acı mənərə acımasız erməni qonşularımızın "əl işi"dir. Düz 28 il xəyalımızda bir daşın belə qopub düşməsinə qıymadığımız evlərimizin daşı daş üstündə qalmayıb.

Ayrılığın 28 ili - bir igidin ömrü qəder... Əslində, 100 ilin həsrəti, ağrısı, acısı var canımda. Bu, bizim evimizdir. Uçuq-sökük daşlarına sığal çəkirim.

Xəyalım mən 28 il əvvəllə aparır. Evimiz indiki kimi uçuq-sökük deyildi, ikimartəbəli, aynabəndli, geniş, işıqlı evlər idi. Həyətimizdə sıra ilə ekilmiş bütün meyvə ağacları da öz yerindədi. Hələ ağ daşlardan hörülmüş hündür hasarımız, ağ rəngdə boyadığım dəmir darvazamız - hər şey öz yerində... Heç soyuq da deyil, atam doğradığı oduqları bir-bir sobanın içinə atır ki, gecə bizə soyuq olmasın.

İkili həyat yaşamaq nə qədər çətinmiş, ilahlil Uzun illərdir ki, iki evdə yaşayıram. Birində cismim, birində ruhum. Birinin içində yaşayıram, biri içimdə yaşayır. Bu ev bizim evimizdir, doğma ata ocağımızdır. Qəlbim quş kimi çırpınır, evimiz mənfur düşmən tərəfindən talanıb çapılsa da, inanır ki, ata ocağı atanın özü qədar doğmadır, əzizdir.

Kəndimizə gədən yol

Bir vaxtlar bu yollarla işə gedən, təhsilini artırmaq üçün böyük şəhərlərə üz tutan kim, qohum-əqrabaya baş çəkməyə gədən kim... İndi həmin yollar bizi gözləyir. Elə biz də illər öncəki kimi, danışıb güle-gülə bu yollarla kəndimizə qayıdacağımız günü gözləyirik. Az qalıb yollarımızı sevindirməyimizə...

Bilirsinizmi, o dəhşətli gün - 1993-cü il iyun ayının 16-da ilk dəfə olaraq biz kəndimizin yolundan istifadə edə bilmədik. Düşmən kəndin yollarını addım-addım vurdu. Çayqırağı, Qaraman dağının əteyi ilə təpələri aşaraq kənddən çıxdı. Topun, qradın mermiləri dəhşət saçdı. Ölümle çarpışdırdı... Fəqət kəndi tərk etməyə məcbur idik.

İndi o acı günləri xatırlamaq belə istəmirəm. Qəhrəman Azərbaycan Ordu-



su, qalıb sərkərdə İlham Əliyev yolkəsən düşməna həddini, sərhədi bildirib artıq... Yollar bizi gözləyir, öz doğma yollarımızı...

İnsanlarımız bu yolu axın-axın geri dönmək üçün səbirsizliklə günləri sayır.

Torpaq yeyən əcaib məxluq eşitmisiniz?!

"Yumru təpə" adlanan yerin bir üzü bizim kəndimiz - Ağdam rayonunun Qalayçılar kəndi, o biri üzü bağı şanşan olan dağ-dərə isə Ağdərənin ermənilər yaşayan Canyataq kəndidir. Torpaqlarımızı işğal etdikdən sonra düşmən burada xarici havadarlarının köməyi ilə qızıl emalı zavodu açılar. Kəndimizə dağlardan süzülüb gələn Qabar-

tı çayının axarını da dəyişib yaşadıkları əraziyə yönləndiriblər. Canyataq kəndində tikilən qızıl zavodunun kimyasal axıntısı ətrafa, xüsusən qonşu kəndlərin təbiətinə illərlə böyük zərər vurub. Ağgöz ermənilər Qarabağdakı dağları belə "yeyib" əridiblər, ton-ton torpaq yeyən bu əcaib məxluqlara insan demək olarmı?!

Biz tezliklə öz doğma evimizə, elimizə dönəcəyik, amma tek dönməyəcəyik, şəhidlərimizin, qərib qəbirli əzizlərimizin ruhu, ellillərimizin ağırılı canı, analarımızın göz yaşları da bizimlə bərabər geri dönəcək. Bax, onda necə olacaq? "Torpaq yeyən"lərlə, körpə qatilləri ilə qonşu kimi yaşaya biləcəyikmi?!

Zəkürə QULİYEVA,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırq qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat
Hörmətli oxucular! Abunə ilə bağlı hər hansı bir problemlə üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefonla zəng vura bilərsiniz.	

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Ermənistanda ölkə vətəndaşlığından imtina edənlərin sayı artır İrəvanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir

Ermənistanda ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili bu ölkədə hakimiyyətdən narazılığın artıq özünü pik həddinə çatdırdığı göstərir. Amma cəmiyyətdə yaranan mövcud narazılığa baxmayaraq, Paşinyan və komandası iqtidardan ol çökmək niyyətində deyillər. Elə buna görə də hakimiyyətlə xalq arasında qarşıdurmanın daha da dərinləşdiyi müşahidə edilməkdədir.

"Jamanak" qəzeti yazır ki, hakimiyyət hələlik bu ziddiyyətdən o qədər də narahat olan tərəf kimi görünmür. Qeyd olunur ki, Ermənistan-da baş verən son hadisələr burada gərginləşməkdə olan ictimai-siyasi durumun daha ağır sonuqlara gətirib çıxara biləcəyini istisna etmir.

Əsas səbəb də budur ki, baş nazir Nikol Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün daha sərt və repressiv addımlara üstünlük verməyə başlayır. Bu da öz növbəsində təkə müxalifətdə yox, elə bütün cəmiyyətdə narazılıq yaradır, qarşıdurma əhvali-ruhiyyəsini yüksəldir.

Son vəziyyətin təhlili göstərir ki, hakimiyyətin yarıtmaz siyasəti üzündən Ermənistanı tərk edənlərin, hətta ölkə vətəndaşlığından imtina edənlərin də sayı artır. Rəsmi məlumatlara görə, ötən il Ermənistanın 46 900 nəfərdən çox vətəndaşı Rusiya vətəndaşlığına qəbul edib. Rekord edilir ki, bu, son illərin rekord göstəricisidir. Ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın, demək olar, 153,8 min nəfər vətə-

nda Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2 faiz təşkil edir.

"İravnuk" qəzeti yazır ki, sakinlərin mühacirətə getməsinin əsas səbəbi hamıya məlumdur - kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsinə belə təmin etməyənsə aşağı gəlir səviyyəsi: "Əhəmiyyətli inflyasiya (ötən il 7,2 faiz) və xüsusilə kənd təsərrüfatında ikrəqemli aqroiñflyasiya (11,2 faiz) da rol oynayıb".

Bildirilir ki, buna həmçinin 44 günlük müharibənin ağır nəticələri, ölkədəki gərgin vəziyyət də daxildir. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucubətindən Ermənistanı tərk edirlər: "Ermənistan sakinlərinin mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə, indi orada qanuni yaşamaq və işləmək hüququ əldə etmək imkanı Qərbi ölkələrdən qat-qat asandır".

Ümumiyyətlə, yaş 65-dən yuxarı olan sakinlərin nisbəti 7 faizdən çox olarsa, ölkə əhalisi qoca sayılır. Bir tərəfdən əhalinin qocalması göz-

lənən ömür uzunluğunda müsbət dəyişikliklərdən xəbərdərdir. Digər tərəfdən bu, ciddi sosial və iqtisadi problemlərə gətirib çıxarır. Xüsusilə, pensiyaların məbləğinin artırılması imkanları məhduddur və bu, vergilərin artırılması zərurətinə səbəb olur. Əhalinin qocalması prosesi Ermənistanın da yan keçməyib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistan-da yaş 64-dən yuxarı olan insanların ümumi sayında 10 faiz ötür.

Belə bir vaxtda prezident Armen Sarkisyanın istefasından sonra ölkədə siyasi mübarizə yenidən alovlanmağa başlayıb. Belə ki, artıq Ermənistan parlamenti A.Sarkisyanın arızasını qəbul edib. Artıq bəzi siyasi partiya və bloklar prezidentliyə namizəd axtarışına başlayıblar. Ermənistanın hakim Vətəndaş Razılışması Partiyası öz namizədinin adını açıqlayıb. Partiyanın namizədi baş nazir Nikol Paşinyanın administrasiyasının rəhbəri Arak Arutyunyanıdır. O, əvvəllər Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri işləyib.

Qeyd edilir ki, sabiq prezident Robert Koçaryan Ermənistan prezidentliyinə namizədliyinə irəliləməyəcək. Parlamentin "Ermənistan" fraksiyasının üzvü, deputat

Ohanes Hamoyan bildirib ki, "Ermənistan" blokunun prezidentliyə başqa namizədi olacaq.

Xatırladaq ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verildikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplayan iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.

Qanunvericiliyə əsasən prezident yaş 40-dan az olmayan, son 6 il Ermənistan-da yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər. Gözlənilir ki, prezident seçkiləri sakit keçməyəcək və tezliklə Ermənistan daxilində vəziyyət yenidən gərginləşərək qarşıdurma həddinə çatacaq.

Elçin ÇƏFƏROV,
"Azərbaycan"

Azərbaycanda COVID-19 infeksiyasına 3361 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3361 yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 min 182 nəfər müalicə olunaraq sağalıb, 8 min 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 663 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 923, bugüncə qədər isə ümumilikdə 6 milyon 107 min 416 test icra olunub.

Azərbaycan Respublikasının arazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 27.01.2022
Ümumi yoluxanların sayı	643 509
Yeni yoluxanların sayı	3 361
Ümumi sağalanların sayı	620 182
Yeni sağalanların sayı	1 132
Aktiv xəstə sayı	14 663
Bugünkü test sayı	12 923
Ümumi test sayı	6 107 416
Bugünkü ölüm sayı	14
Ümumi ölüm sayı	8 664

COVID-19 əleyhinə 29 mindən çox peyvənd vurulub

Azərbaycan Respublikasının arazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	27.01.2022
Vurulan vaksinaların ümumi sayı	11 905 588
Bu gündə vurulan vaksinaların sayı	29 515
1-ci doza vaksinaların sayı	5 222 566
1-ci doza vaksinaların sayı	2 565
2-ci doza vaksinaların sayı	4 736 905
2-ci doza vaksinaların sayı	2 201
"Buster" doza vaksinaların sayı	1 946 117
"Buster" doza vaksinaların sayı	24 749

Yanvarın 27-də Azərbaycanda 29 min 515 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2201, "buster" doza ilə peyvənd olunanların sayı isə 24 min 749 nəfər təşkil edib.

Azərbaycanda bugüncə qədər vurulan vaksinaların ümumi sayı 11 milyon 905 min 588, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 222 min 566, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 736 min 905 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 946 min 117 nəfər təşkil edir.

Qanunsuz balıq ovu ilə bağlı iki cinayət işi başlanıb

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər dənizində qanunsuz balıq ovunun edilməsi ilə bağlı daxil olmuş müraciət əsasın-

da Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının "Qirmiz kitabı"na daxil edilmiş balıq və digər su bioreurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nəre balıqları aşkarlandığına görə 7 nəfər barəsində inzibati xəta haq-

qında iş üzrə icraat başlanılıb və baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda, Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyərən motorlu üzmə vasitələrində dəyəri 1760 və 6820 manat təşkil edən nəre balıqlarının aşkarlanması faktına görə iki cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi

TÖRLAN QƏDİROVUN

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektiv Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi

TÖRLAN QƏDİROVUN

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.


Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və federasiyanın kollektiv Xəzər İsayevə anası

İZAFƏT XANIMIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter markazi - 538-20-87,
Mühəssislik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5040
Sifariş 218
Qiyməti 40 qəpik